

0504_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0504 Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları**

1 Müasir dünyada dövlətlər arasında yaxşı münasibətlər nəyin sayəsində yaranır:

- ☐ Qüvvələr nisbətinin düzgün nəzərə alınması
- ☐ Liderlərin dostluq hissləri
- ☐ Geosiyasi reallıqların düzgün qiymətləndirilməsi
- ☒ Ümumi harmoniya və əməkdaşlığa çalışma
- ☐ “Ümumbəşəri dəyərlər”ə köklənmə

2 Milli təhlükəsizlik konsepsiyası nəyin üzərində qurulmalıdır:

- ☐ Mənəvi kateqoriyaların
- ☒ Ölkənin geosiyasi maraqlarının
- ☐ İdeoloji müddəaların
- ☐ Emosional amillərin
- ☐ Keçmiş təcrübənin

3 Postsovet məkanında maraqların əhəmiyyəti Rusiya üçün

- ☐ Əhəmiyyətsizdir
- ☐ Daim dəyişir
- ☒ Artır
- ☐ Azalır
- ☐ Əvvəlki səviyyədə qalır

4 Dünya siyasətində Rusiya Federasiyasının rolu

- ☐ ABŞ-la eynidir
- ☒ Qloballığına görə ABŞ-dan geri qalır
- ☐ İkinci dərəcəli dövlət səviyyəsindədir
- ☐ Regional xarakterə malikdir
- ☐ Böyük Yeddilər”lə eynidir

5 SSRİ-nin dünya siyasətində rolu:

- ☐ Heç bir rolu yox idi
- ☒ Zəruri olaraq qlobal idi
- ☐ Qlobal ola bilməzdi
- ☐ Regional idi
- ☐ İkinci dərəcəli dövlət səviyyəsində idi

6 Milli təhlükəsizlik müəyyən olunmalıdır:

- ☐ Vətəndaşların və cəmiyyətin müasir maraqları mövqeyindən
- ☐ Dövlət aparatının maraqları baxımından
- ☐ Ayrı-ayrı sosial qrupların maraqları mövqeyindən
- ☐ İri biznesin maraqları mövqeyindən
- ☒ Bütövlükdə ölkənin uzunmüddətli perspektivləri baxımından

7 Avrasiyanın mərkəzi dövləti kimi Rusiyanın geostrateji vəziyyəti onun rolunu necə müəyyən edir:

- ☐ ABŞ-la eyni rola malik ölkə
- ☒ Ziddiyyətli daxili və beynəlxalq vəziyyətə malik olan ölkə
- ☐ Şərqlə Qərb arasında aralıq mövqeyi tutan ölkə
- ☐ Heç bir dünya mədəniyyətinə aid olmayan ölkə

- ☐ Dünyada qüvvələr tarazlığını saxlayan ölkə

8 Milli təhlükəsizlik hansı kontekstdə nəzərdən keçirilməlidir:

- ☐ Bütün cavablar doğrudur
☐ Yalnız müasir dövrün nöqteyi-nəzərindən
☒ Ölkənin müasir vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından
☐ Yalnız inkişaf perspektivləri nöqteyi-nəzərindən
☐ Ölkənin keçmişi və gələcəyi baxımından

9 Müasir dövrdə dünyanın inkişafının mərkəzi prioriteti hansıdır:

- ☐ Geosiyasət
☒ Geoiqtisadiyyat
☐ Geomaliyyə
☐ Geoekologiya
☐ Geostrategiya

10 Geopolitika nədir:

- ☐ Dövlətin öz torpağında yürütdüyü siyasət
☒ Ölkənin coğrafi vəziyyəti ilə müəyyənləşən siyasi nəzəriyyə və praktika
☐ Ölkənin ərazisinin böyüdülməsinə yönəldilmiş siyasət
☐ Qonşularla balanslaşdırılmış siyasət

11 Azərbaycanda beynəlxalq münasibətlər elmi nə zamandan təşəkkül tapmağa başladı?

- ☐ Azərbaycan BMT-yə üzv qəbul olunduqdan sonra
☒ SSRİ dağıldıqdan sonra
☐ II dünya müharibəsi illərində
☐ 2000-ci ildən bəri
☐ Bakı Dövlət Universiteti təsis edilməsi ilə

12 Beynəlxalq münasibətlər nəzəriyyəsində siyasi realizm nə vaxt mövcud olur?

- ☐ 1919-1939
☒ 1945-1980
☐ 2000-2010
☐ 1990-2000
☐ 1980-1990

13 Hansı nəzəriyyəçi Soyuq müharibəni ABŞ və SSRİ arasında Böyük oyun adlandırır:

- ☐ C.Nay
☐ S.Hantinqton
☒ İ.Vallersteyn
☐ F.Fukuyama
☐ D.Trenin

14 Makinderin fikrincə Rimpləndə daxildir:

- ☐ Atlantik və Sakit okean sahilboyu ərazisi
☐ Avrasiyanın mərkəzi
☐ Ural dağlarındakı Rusiya ərazisi
☒ Skandinaviyadan Çin dənizindəki ərazi
☐ Alp dağlarından Himalaya qədər ərazi

15 Müharibə siyasətinin zorakı yolla davamıdır ifadəsi kimə məxsusdur:

- ☐ Makiavelli
- ☐ Spaykmən
- ☒ Klauzevits
- ☐ Makinder
- ☐ Haushofer

16 Coğrafiya hər şeydən öncə müharibəyə xidmət edir fikri kimə məxsusdur:

- ☐ Ratsel
- ☐ Spaykmən
- ☐ K.Haushofer
- ☐ Mehen
- ☒ İv Lakost

17 . Rimlənd anlayışı hansı geopolitikə məxsusdur:

- ☐ Hobsbaum
- ☐ Haushofer
- ☐ Makinder
- ☒ Spaykmən
- ☐ Çellen

18 Hansı geopolitiki dənizin Klauzevitsi adlandırırlar:

- ☐ Hovsbaum
- ☐ Spaykmən
- ☒ Mehen
- ☐ Makinder
- ☐ Nay

19 İdarəedici qərarların əsas funksiyalarına aid deyil:

- ☒ Hər biri
- ☐ Əlaqələndirici
- ☐ Təşkilədi
- ☐ Təchizedici
- ☐ Stimullaşdırıcı

20 İdarəedici qərarlara xas olan tələblərə aid deyil:

- ☐ Vaxtında olmalı
- ☒ Geniş diapazona malik olmalı
- ☐ Göstərilən müddətdə yerinə yetirilməli
- ☐ Əsaslandırılmış olmalı
- ☐ Ziddiyyətli olmamalı

21 Ali məktəb tələbələrinin sayı aiddir:

- ☐ Dövlətin maddi gücü
- ☐ Ziyalıların maddi gücü
- ☐ Hərbi qüvvələrin maddi gücü
- ☒ Cəmiyyətin maddi gücü
- ☐ Heç biri

22 Cəmiyyətin maddi gücünün göstəricilərinə aid deyil:

- ☒ Ümumdaxili məhsul
- ☐ Doğum əmsalı
- ☐ Orta ömür həddi

- ☐ Elmə ayrılan vəsait
- ☐ Enerji təminatlılığı

23 Dövlətin maddi gücünün göstəricilərinə aid deyil:

- ☐ Emaledici sənayedə çalışanların sayı
- ☐ Əhali
- ☐ Ümumdaxili məhsulun həcmi
- ☐ Ərazi
- ☒ Təhsilə ayrılan vəsait

24 Hərbi qüvvələrin maddi gücünün göstəricilərinə aid deyil:

- ☐ Hərbi heyətdə döyüş gəmilərinin olması
- ☐ Emaledici sənayenin ümumi istehsalda payı
- ☒ Emaledici sənayenin ümumi istehsalda payı
- ☐ Dövlət büdcəsindən milli müdafiəyə ayrılan xərclər
- ☐ Hərbi heyətdə döyüş təyyarə və vertolyotlarının olması

25 1999-cu ilə aid deyil:

- ☒ Baki-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi haqqında sazişin imzalanması
- ☐ Qafqazda regional təhlükəsizliyə dair Pakt"ın imzalanması
- ☐ ATƏT-in İstanbul sammiti
- ☐ Kosovo böhranının həlli

26 1991-ci ilə aid deyil:

- ☐ SSRİ-nin əmlakının bölüşdürülməsi haqqında müqavilənin imzalanması
- ☐ Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıması
- ☐ ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıması
- ☐ SSRİ-nin süqutu
- ☒ SSRİ-nin əmlakının bölüşdürülməsi haqqında müqavilənin imzalanması

27 1991-ci ildə ABŞ-da ilk dəfə qəbul olunan qanun:

- ☐ NATO-nu Şərqə doğru genişlənməsini rəsmiləşdirirdi
- ☐ Qeyri ABŞ vətəndaşlarının kommersiya fəaliyyətini qadağan edirdi
- ☐ Ərzaq təhlükəsizliyini dövlətin nəzarəti altına alırdı
- ☒ Kommersiya fəaliyyətindən kəşfiyyat xarakterli məlumatların toplanmasına icazə verirdi
- ☐ Federal Təhlükəsizlik Bürosunun yaradılmasını nəzərdə tuturdu

28 Tarixin sonu əsərinin müəllifi:

- ☒ F.Fukiyama
- ☐ Z.Bjezinski
- ☐ İ.Vallerstayn
- ☐ S.Hantinqton
- ☐ R.Çellen

29 Hansı politoloq dünyanın nüvə-periferiya strukturunu əsaslandırır:

- ☐ F.Ratsel
- ☒ İ.Vallerstayn
- ☐ F.Fukiyama
- ☐ S.Hantinqton
- ☐ Z.Bjezinski

30 Z.Bjezinski aiddir:

- ☒ ABŞ məktəbinə
- ☐ Alman məktəbinə
- ☐ Rusiya məktəbinə
- ☐ Böyük Britaniya məktəbinə
- ☐ İsveç məktəbinə

31 ABŞ geopolitika məktəbinə aid deyil:

- ☐ İ.Vallerstayn
- ☐ F.Fukiyama
- ☒ X.Makinder
- ☐ Z.Bjezinski
- ☐ S.Hantinqton

32 I.Hansı geopolitik öz baxışlarına görə nasistlərə yaxın idi:

- ☐ R.Kohen
- ☐ X.Makinder
- ☐ R.Çellen
- ☐ F.Ratsel
- ☒ K.Haushofer

33 K.Haushoferi nasistlərdən fərqləndirən əsas cəhət:

- ☐ Heç bir fərq yox idi
- ☒ Almaniyanın Rusiya ilə müharibəsinin əleyhinə olması
- ☐ İngiltərəyə meyl etməsi
- ☐ Kosmopolit olması
- ☐ Almaniyanın ABŞ-la müttəfiqliyinin tərəfdarı olması

34 R.Çellen öz baxışlarına görə aiddir:

- ☐ Böyük Britaniya geopolitika məktəbinə
- ☒ Alman geopolitika məktəbinə
- ☐ ABŞ geopolitika məktəbinə
- ☐ Rusiya geopolitika məktəbinə
- ☐ Heç birinə aid deyil

35 F.Ratselin fikrincə dövlətin siyasi gücü yayılır:

- ☐ Yalnız eyni milliyyətdən olan əhaliyə
- ☐ Bütün qonşu dövlətlərə
- ☐ Uzaqda yerləşsə də onunla eyni dinə mənsub olan əhaliyə
- ☒ Onun mədəniyyətinin yayıldığı əraziyə
- ☐ Yalnız öz sərhədlərinə aid olan əraziyə

36 Coğrafi determinizmdən əsl geopolitikaya keçid başlayıb:

- ☐ Fukididin əsəri ilə
- ☒ F.Ratselin yaradıcılığı ilə
- ☐ Ş.L.Monteskyenin “Qanunların ruhu ” əsəri ilə
- ☐ Qədim yunan filosoflarının əsərləri ilə
- ☐ Tomas Hobbsun yaradıcılığı ilə

37 Gələcəyin okeanı kimi Sakit Okeanı təqdim edən:

- ☒ F.Ratsel
- ☐ H.Kissincer
- ☐ R.Çellen

- ☐ K.Haushofer
- ☐ H.Morgentau

38 . Hartlənd (dünyanın ürəyi) anlayışının müəllifi:

- ☐ İ.Vallersteyn
- ☐ F.Ratsel
- ☐ R.Çellen
- ☒ X.Makinder
- ☐ S.Hantinqton

39 Həyat sahəsi anlayışını dövriyyəyə gətirib:

- ☐ Tomas Hobbs
- ☐ R.Çellen
- ☒ F.Ratsel
- ☐ X.Makinder
- ☐ K.Haushofer

40 Dünya adası anlayışını dövriyyəyə gətirib:

- ☐ Klauzevits
- ☒ X.Makinder
- ☐ R.Çellen
- ☐ F.Ratsel
- ☐ K.Haushofer

41 Milli maraqları formalaşdıran subyektlərə aid deyil:

- ☐ Dövlət strukturları
- ☐ Vətəndaşlar
- ☐ Sosial qruplar
- ☐ Cəmiyyət
- ☒ Beynəlxalq təşkilatlar

42 Xalqlar həbsxanası adlanırdı:

- ☐ Böyük Britaniya
- ☒ Rusiya
- ☐ Bizans
- ☐ Osmanlı imperiyası
- ☐ Roma imperiyası

43 Xalqlar həbsxanası adlanırdı:

- ☐ Böyük Britaniya
- ☒ Rusiya
- ☐ Bizans
- ☐ Osmanlı imperiyası
- ☐ Roma imperiyası

44 C.Spaykmənə görə Rimplənd daxildir:

- ☐ Avrasiyanın sahilboyu əraziləri
- ☐ Baltik dənizindən Qərbi Avropayadək ərazi
- ☒ SSRİ-ni və "Dünya adasını" birləşdirən ərazi
- ☐ Sakit Okean və Atlantik okean sahilli ərazilər
- ☐ Şərqi Avropanı və "Hartlənd"-i birləşdirən ərazi

45 Təhlükəsizliyin aşağı təbəqələrdən gələn sosial hərəkətlərdən formalaşdığını bildirən konsepsiya:

- ☒ Sosial təhlükəsizlik
- ☐ Qrosian
- ☐ İnsan təhlükəsizliyi
- ☐ Kooperativ təhlükəsizlik
- ☐ Kantian

46 Beynəlxalq norma və prinsiplər şəraitində deyil, humanitar dəyərlər və idealların müdafiəsi mövqeyindən fəaliyyət göstərməyi əsaslandıran konsepsiya:

- ☐ Sosial təhlükəsizlik
- ☐ Demokratik dünya
- ☐ İnsan təhlükəsizliyi
- ☐ Qrosian
- ☒ Kantian

47 Daxili münafişələrin artması səbəbindən individiumların təhlükəsizlik səviyyəsi enmişdir fikrinin tərəfdarı olan konsepsiya:

- ☐ Qrosian konsepsiyası
- ☐ Kooperativ təhlükəsizlik
- ☒ İnsan təhlükəsizliyi
- ☐ Demokratik dünya
- ☐ Sosial təhlükəsizlik

48 Dünyanın mərkəzinə nəzarət edən dünya adasına nəzarət edir, dünya adasına nəzarət edən dünyaya hökmranlıq edir fikri hansı nəzəriyyəçiyə aiddir:

- ☒ Makinder
- ☐ Çellen
- ☐ Mehen
- ☐ Spaykmən
- ☐ Morgentau

49 Rimlənd anlayışı ehtiva edir:

- ☐ Ada əraziləri
- ☐ Mərkəzi Avropa
- ☐ Katolik Avropası
- ☐ Vatikan
- ☒ Kənar ərazilər

50 Müasir dövrdə beynəlxalq münasibətlər aləmində dövlətlər əsasən hansı xüsusiyyətlərinə görə qruplaşdırılır?

- ☐ Hərbi gücünə görə
- ☐ Təbii ehtiyatlarla zənginliyinə görə
- ☐ İnsan potensialına görə
- ☐ İqtisadi qüdrətinə görə
- ☒ Beynəlxalq proseslərə təsir imkanlarına görə

51 Siyasi realizm hansı fikir üzərində yaranmışdır? 1. dövlətlər beynəlxalq aləmin əsas aktorlarıdır 2. təşkilatlar beynəlxalq aləmin əsas aktorlarıdır 3. ümumbəşər dəyərlərinin prioritetliyi 4. dövlətlərin məskəni anarxiya ilə xarakterizə olunur 5. müharibəni tamamilə istisna etmək olmaz

- ☐ 2, 3, 5
- ☐ 3, 4, 5
- ☒ 1, 4, 5

- ☐ 1, 3, 4
☐ 2, 3, 4

52 Siyasi realistlərin praktiki məsləhətləri: 1. Qaydaya cavabdeh olan dünya hökuməti nin formalaşmasına gətirən ümumbəşər dəyərlərinin yayılması 2. dövlətlər düşmən mühitdə öz milli maraqlarını həyata keçirərək və mənasız münaqişələrin başlamasına yol verməyərək ehtiyatla hərəkət etməlidirlər 3. beynəlxalq münasibətlərdə dövlətlərin əməkdaşlıq və inteqra meyllərinin dəstəklənməsi 4. dövlət başçıları mövcud olan hər vasitədən istifadə edərək çevik siyasət həyata keçirməlidirlər 5. beynəlxalq münasibətlərin əsasına real insan düşüncəsi və fəaliyyətini qoymaq üçün insanların şüurunun yüksəldilməsi

- ☐ 1, 2
☒ 2, 4
☐ 1, 3
☐ 4, 5
☐ 3, 5

53 Beynəlxalq sisteminin sabitliyi hər dövlətin onun milli maraqlarına uyğun olan sağ qalmaq arzusu əsasında əldə edilir fikri kimlərə məxsus idi?

- ☐ Postmodernistlərə
☐ İdealistlərə
☒ Siyasi realistlərə
☐ Neorealistlərə
☐ Liberal idealistlərə

54 Qaydaya cavabdeh olan dünya hökuməti nin formalaşmasına gətirən ümumbəşəri dəyərlərinin prioriteti haqqında fikirlər kimlərə məxsus idi?

- ☐ Konstruktivistlərə
☐ Siyasi realistlərə
☐ Neorealistlərə
☐ Radikalistlərə
☒ İdealistlərə

55 İkinci dünya müharibəsindən sonrakı dövrdə ABŞ-ın SSRİ-yə qarşı siyasəti adlanırdı:

- ☐ Xüsusi münasibətlər
☐ Müttəfiqlik münasibətləri
☒ "Çəkildirmə" siyasəti
☐ Bitərəfli siyasəti
☐ Amerikan həyat tərzinin təbliği

56 Marşal planı nəzərdə tuturdu:

- ☐ İşçi qüvvələrinin tam məşğulluğunu
☒ Müharibədən sonrakı dövrdə iqtisadiyyatı bərpa etmək üçün Avropa ölkələrinə maliyyə yardımının göstərilməsini
☐ Qərbi ölkələrinin SSRİ ilə əməkdaşlıq proqramını
☐ İnkişaf edən ölkələrə kömək
☐ Sosial təminat üçün geniş şəraitin yaranmasını

57 Trumen doktrinasına görə:

- ☒ Kommunist təhlükəsi altında olan Yunanıstan və Türkiyəyə 400 mln. dollar məbləğində yardımın göstərilməsi
☐ İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərilməsi
☐ Ölkədə fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidirlər
☐ ABŞ Avropada yeni orta mənzilli raketlər yerləşdirməməli idi
☐ NATO üzvü olan Avropa ölkələri hərbi yardım almaq üçün ABŞ-a müraciət etdilər

58 Bipolyar Yalta-Potsdam sisteminin formalaşma dövrü nə vaxta qədər davam edib?

- ☐ Vyetnam müharibəsinə qədər
- ☐ NATO-nun yaradılmasına qədər
- ☐ Varşava Müqaviləsi Təşkilatının yaradılmasına qədər
- ☐ Koreya müharibəsinə qədər
- ☒ Karib böhranına qədər

59 Yalta-Potsdam sisteminin xüsusiyyətləri: 1. İkiqütblülük 2. Müharibədə uduzan tərəflərin hüquqlarının məhdudlaşdırılması 3. Bütün dünyada çoxlu münaqişələrin mövcudluğu 4. Sistem qarşidurma, hərdən isə kəskin qarşidurma xarakter daşıyırdı 5. Sistem siyasi-ideoloji qarşidurma xarakteri daşıyırdı 6. Avropa dövlətlərinin qüvvələr balansı 7. Nüvə silahın mövcudluğu hərbi və siyasi strategiyaların inqilabına gətirdi 8. Sistem Avropamərkəzli xarakter daşıyırdı 9. Sistemdə baş verən hadisələr qarşidurmanın qloballaşmasına və dərin geosiyasi strukturlaşmasına gətirdi

- ☐ 1, 2, 5, 7, 8
- ☐ 1, 2, 3, 7, 8
- ☒ 1, 4, 5, 7, 9
- ☐ 1, 2, 3, 6, 7
- ☐ 1, 4, 5, 8, 9

60 Yeni dövrdə coğrafiya və siyasətin əlaqəsinə ilk diqqət yetirənlərdən biri olmuşdur:

- ☒ J.Boden
- ☐ Morgentau
- ☐ J.J.Russo
- ☐ Volter
- ☐ R.Çellen

61 İnteqrasiya prosesi öz inkişafında bir neçə mərhələdən keçir: 1. ölkələrin iqtisadi fəaliyyəti birləşdirilir 2. ölkələrin iqtisadi fəaliyyəti məhdudlaşır 3. ölkələrin daxili və xarici siyasəti əlaqələndirilir 4. ölkələr NATO-ya daxil olmalıdırlar 5. ölkələrin müdafiə və təhlükəsizlik məsələləri ümumi mərkəzdən idarə olunur

- ☐ 3, 4, 5
- ☒ 1, 3, 5
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 4
- ☐ 2, 3, 4

62 Qloballaşma dövründə beynəlxalq münasibətlərin xüsusiyyəti deyil:

- ☐ dövlətlərin daxili və xarici siyasəti arasında sərhədlərin itməsi
- ☒ insan hüquqlarının hər bir dövlətin daxili işi olması
- ☐ siyasətin iqtisadiləşməsi
- ☐ qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması
- ☐ qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

63 İnteqrasiya nəticəsində baş vermir:

- ☐ pul, xidmət, istehsal münasibətləri milli sədlərdən azad edilir
- ☒ dövlətin ərazi bütövlüyü pozulur
- ☐ vahid regiondaxili bazar formalaşır
- ☐ ümumi təsərrüfat sistemi formalaşır
- ☐ dövlətlərin qarşılıqlı iqtisadi asılılığı artır

64 Müasir beynəlxalq münasibətlər sistemi nə zamandan formalaşmağa başladı?

- ☐ XX əsrin 80-ci illərin sonlarından
- ☒ XX əsrin 90-cı illərin sonlarından

- ☐ ATƏT yarandıqdan sonra
- ☐ Soyuq müharibə"nin başlaması ilə
- ☐ NATO yarandıqdan sonra

65 Demokratik dünya nəzəri məktəbinin əsasını qoyanlar:

- ☐ Haushofer,Ratsel,Çellen
- ☐ Kant,Hobbs,Rişelye
- ☐ Babst,Nay,Kissincer
- ☐ C. Nay,Kissincer,Morgentau
- ☒ Babst,Doyl,Rassel

66 Dünya siyasətində Evklid həndəsəsi dövrü başa çatmışdır fikri kimə məxsusdur:

- ☐ Hantinqton
- ☒ Torkunov
- ☐ Morgentau
- ☐ Kissincer
- ☐ Bjezinski

67 Realpolitikada təhlükəsizlik dilemması :

- ☐ Ərazi bütövlüyü prinsipini və xalqların öz müqəddəratını təyinetmə prinsipi arasında ziddiyyət
- ☒ Bir dövlətin hərbi hazırlığının digərlərində həllolunmaz mücərrədlik yaratması
- ☐ Nüvə müharibəsi təhlükəsi
- ☐ Nüvə silahının yayılması
- ☐ Nüvə dövlətlərinin sülh üçün təhlükə yaratması

68 Realpolitiklər beynəlxalq münasibətləri bənzədirlər:

- ☐ Nərd oyununa
- ☐ Şahmat oyununa
- ☒ Bilyard oyununa
- ☐ Bouling oyununa
- ☐ Domino oyununa

69 Hər cür zorakılığın əleyhinə olan cərəyan:

- ☐ Postmodernizm
- ☐ Ekstremizm
- ☒ Pasifizm
- ☐ Makkartizm
- ☐ Abolisionizm

70 xalqının vahidliyinin qorunub saxlanması hansı sahədə maraqlara aiddir:

- ☐ Sosial
- ☐ Elm,mədəniyyət və mənəviyyət
- ☐ İnformasiya
- ☒ Siyasi
- ☐ İqtisadi

71 Azərbaycan xalqının genofondunun qorunması hansı sahədə milli maraqlara aiddir:

- ☐ Elm,mədəniyyət və mənəviyyət
- ☐ İnformasiya
- ☒ Sosial
- ☐ Siyasi
- ☐ Hərbi

72 AR-nın sosial sahədə milli maraqlarına aid deyil:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılması
- ☐ Əhəlinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi
- ☐ Səhiyyə və sosial sığorta sisteminin səmərəli fəaliyyət göstərməsi
- ☐ Azərbaycan xalqının genofondunun qorunması

73 Bunlardan hansı AR-nın siyasi sahədə milli maraqlarına aiddir:

- ☐ Milli özünüdərk və iftixar hissinin inkişaf etdirilməsi
- ☐ Dövlətin müdafiə qüdrətinin təmin edilməsi
- ☒ Azərbaycan xalqının dünya xalqları ilə dostluq şəraitində yaşaması
- ☐ Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunması
- ☐ Döyüşə və səfərbərliyə hazırlığın təmin olunması

74 Maraqların qarşılıqlı fəaliyyət xarakterinə görə təsnifatına aiddir:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Bir-birinə zidd
- ☐ Uzlaşmayan
- ☐ Kəsişən
- ☐ Bir-birini tamamlayan

75 Təhlükəsizlik sahəsində fəaliyyət:

- ☐ Ordunun payına düşür
- ☐ Beynəlxalq təşkilatların payına düşür
- ☐ Dövlət orqanlarının payına düşür
- ☐ Vətəndaşların payına düşür
- ☒ Dövlətin payına düşür

76 Maraqların təsnifatına aid deyil:

- ☐ Müddəti
- ☒ Dinamiklik
- ☐ Ümumilik
- ☐ Sosial əhəmiyyət
- ☐ Qarşılıqlı fəaliyyət xarakteri

77 Təlqinetmə metoduna aid deyil:

- ☐ Təşkil olunmuş
- ☒ Məcburi
- ☐ Birbaşa
- ☐ Təsadüfi
- ☐ Dolay

78 Amerika politoloqu Lippmana görə Dövlət o zaman təhlükəsiz olur ki: 1. müharibədən qaçmaq məqsədilə öz maraqlarını qurban verməyə məcbur olmur 2. dünyanın hər yerində maraqlarını qoruya bilir 3. dövlətin maraqlarına təcavüz olduqda müharibə yolu ilə bu maraqları qoruyur 4. Böyük dövlətlərlə eyni maraqları güdür

- ☐ 3,4
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,3
- ☐ 2,4

79 Maraqların həyat fəaliyyəti sahələrinə görə təsnifatına aid deyil:

- ☐ İnformasiya
- ☐ Daxili siyasət
- ☐ Xarici siyasət
- ☐ İqtisadi
- ☒ Həyatı əhəmiyyətli

80 Maraqların ümumilik dərəcəsinə görə təsnifatına aid deyil:

- ☒ Dövlət
- ☐ Ümumbəşəri
- ☐ Milli
- ☐ Qrup
- ☐ İndividual

81 Maraqların istiqamətinə görə təsnifatına aid deyil:

- ☐ Mənəvi
- ☐ Siyasi
- ☐ İqtisadi
- ☒ Şəxsi
- ☐ Hərbi

82 Maraqların qarşılıqlı fəaliyyət xarakterinə görə təsnifatına aid deyil:

- ☐ Bir-birinə zidd
- ☐ Paralel
- ☒ Perpendikulyar
- ☐ Uzlaşan
- ☐ Fərqli

83 Maraqların subyektlərə görə təsnifatına aid deyil:

- ☐ Dünya birliyi
- ☒ İctimai
- ☐ Dövlət
- ☐ Region
- ☐ Dövlətlər koalisiyası

84 Maraqlar bölünür:

- ☐ Zəruri,həyatı əhəmiyyətli,az əhəmiyyətli
- ☐ Daimi,əbədi,uzun müddətli
- ☒ Həyatı əhəmiyyətli,əhəmiyyətli,az əhəmiyyətli
- ☐ Zəruri,mühüm,az mühüm
- ☐ Uzun müddətli,qısa müddətli,ani

85 Maraqların qarşılıqlı fəaliyyət xarakterinə görə təsnifatına aid olan hansıdır:

- ☐ Bir-birinə zidd
- ☐ Paralel
- ☒ Hamisi
- ☐ Uzlaşan
- ☐ Fərqli

86 Maraqların istiqamətinə görə təsnifatına aid deyil:

- ☐ Hərbi

- ☒ Dövlət
- ☐ Siyasi
- ☐ İqtisadi
- ☐ Mədəni

87 Maraqların subyektlərə görə təsnifatına aiddir:

- ☒ Dövlətlər koalisiyası
- ☐ Həyati əhəmiyyətli
- ☐ Daimi
- ☐ Yeni
- ☐ Paralel

88 Maraqların qarşılıqlı fəaliyyət sahəsinə görə təsnifatına aiddir:

- ☐ Hərbi
- ☐ Həyati əhəmiyyətli
- ☒ Uzlaşan
- ☐ Zəruri
- ☐ Milli

89 Roma imperiyası dövründə kimlərə qarşı müharibə ədalətli sayılırdı:

- ☐ Yəhudilərə
- ☒ Barbarlara
- ☐ Sivil xalqlara
- ☐ Müsəlmanlara
- ☐ Pravoslavlara

90 Fukididin fikrincə b/x təhlükəsizliyin əsas formulu:

- ☒ Qüvvənin çatdığı hər şeyə hakimlik etmək
- ☐ Ən yaxşı müdafiə hücumdur
- ☐ Həminin həmiyə qarşı müharibəsi
- ☐ Müharibədə bütün vasitələr məqbuldur
- ☐ Məqsəd vasitələri doğruldur

91 Tomas Hobbs dövlətlər arasında fasiləsiz müharibələri nə ilə izah edirdi:

- ☐ Kapitalizmin inkişafı
- ☐ Təbii sərvətlərin azalması
- ☒ Dövlətlər üzərində ali arbitrajın olmaması
- ☐ Əhali artımı
- ☐ İqtisadiyyatın inkişafı

92 əsən küləklər gölməçələri iylənməkdən qoruduğu kimi, müharibələr də cəmiyyəti çürüməkdən qoruyur fikri kimə məxsusdur:

- ☐ Fukidid
- ☒ Spinoza
- ☐ T. Hobbs
- ☐ Maltus
- ☐ Makiavelli

93 Artıq adamlar nəzəriyyəsi kimə aiddir:

- ☒ Maltus
- ☐ Tomas Hobbs
- ☐ Rişelye

- ☐ II Filipp
- ☐ Makiavelli

94 Zəmanənin mühüm məsələlərini dəmir və qan gücünə həll etmək lazımdır ifadəsinin müəllifi:

- ☐ Hitler
- ☒ Bismark
- ☐ Makiavelli
- ☐ Makedoniyalı İsgəndər
- ☐ Lloyd Corc

95 Qanun hörümçək toru kimidir,güclü ordan çıxır,zəif isə ilişib qalır ifadəsi kimə məxsusdur:

- ☐ XIV Lüdovik
- ☒ Bismark
- ☐ Stalin
- ☐ Rişelye
- ☐ Hitler

96 Qərar qəbulu mexanizminə aid deyil:

- ☐ Qərarın hazırlanması
- ☒ Vaxtında yerinə yetirilməsi
- ☐ Problemin qoyuluşu
- ☐ Məlumat toplanması və təhlil
- ☐ Alternativlərin seçilməsi

97 Qərar qəbulu alqoritminə aid deyil:

- ☐ Qərarın yerinə yetirilməsinin təşkili
- ☒ Problemin qoyuluşu
- ☐ Qərar qəbul etmənin zəruriliyinin etirafı
- ☐ Qərarın hazırlanması
- ☐ Geriyə əlaqə və düzəliş

98 Milli təhlükəsizlik sahəsində qərar qəbulu mexanizmində manelərin təsnifatı:

- ☐ Açıq və gizli
- ☒ Aktiv və passiv
- ☐ Leqal və qeyri-leqal
- ☐ Hərbi və dinc
- ☐ Siyasi və iqtisadi

99 Milli təhlükəsizlik sahəsində qərarın yerinə yetirilmə mərhələsinə aid deyil:

- ☐ Geriyə əlaqə
- ☐ Qərarın təhlili
- ☐ Yerinə yetirilməyə nəzarət
- ☒ Alternativlərin qiymətləndirilməsi
- ☐ Düzəliş edilməsi

100 Milli təhlükəsizlik sahəsində qərar hazırlanması mərhələsinə aid deyil:

- ☐ Alternativlərin qiymətləndirilməsi
- ☐ Hamısı aiddir
- ☐ Alternativlərin seçilməsi
- ☒ Qərar qəbulunun zəruriliyinin etirafı
- ☐ Alternativlərin işlənilib hazırlanması

101 Risklərin idarə olunması nəzəriyyəsində risklərin qiymətləndirilməsi metodlarına aid deyil:

- ☐ Ekspert qiymətləndirmələri metodu
- ☐ Ekspert sistemləri metodu
- ☐ Riyazi statistika metodu
- ☒ Risklərin qiymətləndirilməsi metodu
- ☐ Təhlil- hesablaşma metodu

102 Şəxsiyyətin həyatı mühüm maraqlarına aid deyil:

- ☐ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Həyat keyfiyyətinin yüksəldilməsi
- ☐ Həyat səviyyəsinin yüksəldilməsi
- ☐ Əmlak təhlükəsizliyi
- ☒ Hərbi qüvvələrin sayı

103 Yol-nəqliyyat hadisələrinin sayı hansı sahədə maraqlara aiddir:

- ☐ Həyat səviyyəsi
- ☐ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiyə hüquqlarının təmin olunması
- ☒ Həyat fəaliyyətinin sabitliyi

104 Bunlardan hansı həyat səviyyəsi maraqlarına aid deyil:

- ☐ Real əmək haqqının orta məbləği
- ☐ Ödənilən əzamiyyət günlərinin sayı
- ☒ Həftə üzrə boş vaxtın orta miqdarı
- ☐ İş həftəsinin müddəti
- ☐ Əhalinin ümumi sayında təqaüddçülərin sayı

105 Bunlardan hansı sosial ədalət sahəsində maraqlara aid deyil:

- ☐ Məktəb yaşlı təhsil almayanların sayı
- ☒ Əməkqabiliyyətli əhalinin ümumi sayında işsizlərin sayı
- ☐ Əhalinin varlı və kasıb təbəqələrinin gəlirləri arasında fərq
- ☐ Xaricdə təhsil alanların sayı
- ☐ Rəsmi işsizlərin sayında qadınların sayı

106 Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi milli təhlükəsizliyin qorunmasının hansı sahəsinə aiddir

- ☒ İnformasiya
- ☐ Siyasi
- ☐ Ekoloji
- ☐ İqtisadi
- ☐ Hərbi

107 Yoxsulluğun aradan qaldırılması hansı sahədə milli təhlükəsizliyin qorunmasına aiddir:

- ☒ Sosial
- ☐ Siyasi
- ☐ Hüquqi
- ☐ Elm, mədəniyyət, mədəniyyət
- ☐ İqtisadi

108 Beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq hansı sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

- ☐ Hərbi
- ☐ İqtisadi
- ☐ Elm,mədəniyyət,mənəviyyat
- ☒ Siyasi
- ☐ İnformasiya

109 Nüvə silahının yayılmaması haqqında müqavilə imzalanmışdır:

- ☐ 1990
- ☐ 1958
- ☐ 1955
- ☒ 1968
- ☐ 1969

110 Ölkədə Konstitusiya quruluşunun qorunmasının əsas istiqamətlərinə aid deyil:

- ☐ Separatçı məqsədlər güdən siyasi partiyaların yaradılmasına mane olan mexanizmin təkmilləşdirilməsi
- ☐ Milli iqtisadiyyatın beynəlxalq inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
- ☒ Milli qanunvericiliyin üstünlüyünün təmin olunması
- ☐ Dövlətin bütövlüyünün müdafiəsinin təşkilatı və hüquqi mexanizmlərinin işlənilib hazırlanması
- ☐ Mərkəzi və regional maraqların optimal balansını təmin edən regional siyasətin həyata keçirilməsi

111 Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

- ☐ Siyasi
- ☐ iqtisadi
- ☐ Hüquqi
- ☐ Hərbi
- ☒ Ekoloji

112 Təhlükələr bölünür:

- ☐ Çox əhəmiyyətli və az əhəmiyyətli
- ☐ Yeni və daimi
- ☐ Qlobal və daimi
- ☒ Ənənəvi və yeni
- ☐ Köhnə və ənənəvi

113 Konstitusiya hüquqlarının təminatı sahəsinə aiddir:

- ☐ Parlamentdə qadınların sayı
- ☐ Adambaşına düşən mənzil sahəsi
- ☒ Evsiz insanların sayı
- ☐ Dövlət idarəçiliyində qadınların sayı
- ☐ Qadın və kişilərin əmək haqları arasında fərq

114 Həyat keyfiyyəti sahəsinə aiddir:

- ☐ Real əmək haqqının orta səviyyəsi
- ☐ Adambaşına düşən gəlir
- ☐ Əmək qabiliyyətli əhali sayında işsizlərin sayı
- ☐ Yemək üçün xərclərin orta məbləği
- ☒ Orta ömür həddi

115 Həyat səviyyəsi sahəsində maraqlara aiddir:

- ☐ Əhəlinin adambaşına düşən gəlirləri arasında regionlar üzrə fərq
- ☒ Təqaüddülərin ümumi əhali üzrə sayı
- ☐ Ümumi xərclər içində təhsilə ayrılan xərclərin miqdarı

- ☐ Anadan olanların sayı
- ☐ Boşanmaların sayı

116 Həyat fəaliyyətinin sabitliyi üzrə maraqlara aid deyil:

- ☒ İş həftəsinin uzunluğu
- ☐ Uşaq ölümü səviyyəsi
- ☐ Yanğınların sayı
- ☐ Törədilmiş cinayətlərin sayı
- ☐ Ölüm səviyyəsi

117 Ümumi əhalidə xəstə insanların sayı hansı sahəyə aiddir:

- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Konstitusiya hüquqlarının təminatı

118 Sosial ədalət sahəsinə aiddir:

- ☐ Ümumi əhali sayında məhkum olunanların sayı
- ☐ Ümumi cinayətlərin sayında uşaq cinayətlərinin payı
- ☒ Xaricdə təhsil alanların sayı
- ☐ Hüquqlarının pozulması haqqında vətəndaşların məhkəmə orqanlarına müraciətlərinin sayı
- ☐ İşləyən əhalidə istehsal zədələri alanların payı

119 Bunlardan hansı həyat səviyyəsi üzrə təsnifata aiddir:

- ☐ Qazlaşdırılmış yaşayış evlərinin sayı
- ☒ Ümumi əhali üzrə təqaüddülərin sayı
- ☐ Təqaüddülərin ümumi sayında işləməyən təqaüddülərin sayı
- ☐ Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı
- ☐ Ölüm səviyyəsi

120 Həyat səviyyəsi üzrə təsnifata aid deyil:

- ☐ Əhalinin gəlirlərində mənzil haqqının payı
- ☐ Rəsmi yaşayış minimumunun səviyyəsi
- ☐ Miqrasiya
- ☒ Uzaq xaricə turist səfərinə gedənlərin sayı
- ☐ Kommunal xidmətlərin ödənməsi xərcləri

121 Həyat keyfiyyəti sahəsində təsnifata aiddir:

- ☒ Muzeylərin sayı
- ☐ Uşaq ölümünün səviyyəsi
- ☐ Əmanət xarakterli gəlirlərin miqdarı
- ☐ Adambaşına düşən gəlir miqdarı
- ☐ Adambaşına düşən gəlir miqdarı

122 Sosial ədalət üzrə təsnifata aid deyil:

- ☐ Parlamentdə qadınların sayı
- ☒ Vətəndaşların Beynəlxalq Məhkəməyə müraciətlərinin sayı
- ☐ İkinci növbədə təhsil alan məktəblilərin sayı
- ☐ Müxtəlif istehsal sahələri üzrə əmək haqları arasında fərq
- ☐ Məktəbyaşlı təhsil almayanların sayı

123 Uşaq ölümü səviyyəsi hansı sahədə təsnifata aiddir:

- ☐ Sosial ədalət
- ☐ Həyat səviyyəsi
- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☒ Həyat fəaliyyətinin sabitliyi

124 Aralıq dənizi – keçmişin okeanıdır, Atlantik okean – indinin okeanıdır, Sakit okean isə - gələcəyin okeanıdır fikrini kim söyləmişdir?

- ☐ Fransanın baş naziri J. Klemanso
- ☐ Yaponiyanın baş naziri Makino
- ☐ Almaniyanın kansleri O. Bismark
- ☒ ABŞ dövlət katibi C. Hey
- ☐ İngiltərənin baş naziri D. Lloyd Corc

125 I dünya müharibəsindən sonra dağılan imperiyalara aid deyil:

- ☐ Almaniya
- ☐ Rusiya
- ☐ Osmanlı
- ☐ Avstriya-Macaristan
- ☒ Yaponiya

126 Regionu Kuba inqilabının təsirindən qorumaq üçün ABŞ tərəfindən qəbul edilən proqram:

- ☐ Trumen doktrinası
- ☐ Marşall planı
- ☒ Tərəqqi naminə ittifaq proqramı
- ☐ Yeni hüdudlar doktrinası
- ☐ Quam doktrinası

127 Kuba böhranının nəticəsi idi:

- ☐ Kubada kommunist rejimini zəiflədi
- ☒ Sovet qoşunları Kubadan, amerikan qoşunları Türkiyədən çıxarıldı
- ☐ ABŞ Kuba mühacirlərinə kömək göstərəcəyini vəd etdi
- ☐ nüvə sınaqlarına qadağa haqqında müqavilənin bağlanması imtina edildi
- ☐ Kubaya iqtisadi sanksiyalar tətbiq edildi

128 Kuba böhranının başlanma səbəbi:

- ☐ Kubada nüvə sınaqlarının keçirilməsi
- ☒ SSRİ-nin Kubada gizli şəraitdə orta mənzilli raketlər yerləşdirilməsi
- ☐ Qərb dövlətlərinin Latın Amerikası regionunda mövqelərini saxlamaq cəhdləri
- ☐ ABŞ-ın Nikaraqua və Qvatemalaya bir neçə hərbi gəmi göndərməsi
- ☐ ABŞ-ın Kubaya neft göndərilməsini qadağan etməsi

129 1962-ci ildə Kuba böhranı zamanı qarşıdurmanın iştirakçısı olan dövlətlər:

- ☐ ABŞ və Kuba
- ☒ SSRİ və ABŞ
- ☐ Yaponiya və SSRİ
- ☐ Böyük Britaniya və İspaniya
- ☐ Argentina və Böyük Britaniya

130 Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması nəyə gətirib çıxardı? 1. AFR və ADR-in yaranmasına 2. Müttəfiq qoşunların Almaniyaadan çıxarılmasına 3. Qərbi Berlin ilə ABŞ və İngiltərənin hava

əlaqəsinin təşkilinə 4. Vahid alman dövlətinin yaranmasına 5. Sovet qoşunlarının Almaniyadan çıxarılmasına

- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ 2, 5
- ☐ 4, 5
- ☐ 2, 3

131 Hansı hadisə ilə ABŞ ənənəvi öz dinc dövrdə ayrı dövlətlərin işlərinə qarışmamaq siyasətinə son qoydu

- ☐ Vyetnam müharibəsi ilə
- ☒ Trumen doktrinasının qəbulu ilə
- ☐ Marşall planının qəbulu ilə
- ☐ NATO-nun yaradılması ilə
- ☐ Koreya müharibəsi ilə

132 Barux planına görə:

- ☐ Əvvəl adi, sonra nüvə silahı sahəsində tərksilah keçirilməsi
- ☒ dünyada bütün nüvə xammalı mənbələri, nüvə materiallarını emal edən bütün müəssisələr və atom enerjisi sahəsində bütün elmi tədqiqat işləri vahid beynəlxalq birliyin nəzarəti altında olmalıdır
- ☐ Atom enerjisi üzərində beynəlxalq nəzarət təşkil etmək, nüvə silahı istehsalını dayandırmaq
- ☐ Silahlanmaya sərf olunan vəsaiti iqtisadi inkişaf və əhalinin rifahının yaxşılaşmasına yönəltmək
- ☐ SSRİ-nin birtərəfli qaydada silahlı qüvvələrinin azaldılması

133 İkinci dünya müharibəsindən sonra Böyük Britaniyanın ABŞ-la münasibətləri necə adlanırdı:

- ☐ Tərəfdaşlıq münasibətləri
- ☒ Xüsusi münasibətlər
- ☐ Müttəfiqlik münasibətləri
- ☐ Xeyirxah münasibətlər
- ☐ Dostluq münasibətləri

134 Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında mühüm olan amillərə aid deyil:

- ☒ İqlim şəraiti
- ☐ Enerji resursları
- ☐ Ərazi bütövlüyü
- ☐ Transzit əhəmiyyəti
- ☐ Geosiyasi vəziyyəti

135 Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

- ☐ Parlament
- ☐ Dövlət başçısı
- ☒ Qeyri-hökumət Təşkilatları
- ☐ Dövlət təhlükəsizlik orqanları
- ☐ Hökumət

136 Azərbaycanla Gürcüstan arasında Tbilisi bəyannaməsi adlı sənəd imzalandı:

- ☒ 1996
- ☐ 1995
- ☐ 1992
- ☐ 2002
- ☐ 2000

137 Mövcud məzhəb ayrılıqlarının siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısının alınması hansı sahədə tədbirlərə aiddir:

- ☐ Hərbi
- ☐ İnformasiya
- ☐ Elm,mədəniyyət,mənəviyyət
- ☐ Sosial
- ☒ Siyasi

138 Vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması hansı sahədə tədbirlərə aiddir:

- ☐ Bütün variantlar doğrudur
- ☐ Sosial
- ☐ İnformasiya
- ☒ Siyasi
- ☐ Elm,mədəniyyət,mənəviyyət

139 Siyasi sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

- ☐ AR-nın sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasına nail olunması C)Silahlı qüvvələrin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılması
- ☐ Hərbi təhsil sisteminin inkişaf etdirilməsi
- ☐ Miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi
- ☒ AR-na qarşı terror,təxribat fəaliyyətinin aşkarlanması və qarşısının alınması
- ☐ Silahlı qüvvələrin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılması

140 AR-nın milli təhlükəsizliyinin təmin olunması üçün siyasi tədbirlərə aid deyil:

- ☐ Vətənpərvərliyə və həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması
- ☐ Vətəndaş cəmiyyətinin inkişafı
- ☐ Separatçılığın qarşısının alınması
- ☐ Mütəşəkkil diasporanın formalaşdırılması
- ☒ AR-nın dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasına nail olunması

141 Beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması hansı maraqlara aiddir:

- ☐ Hərbi
- ☒ Siyasi
- ☐ İnformasiya
- ☐ Elm,mədəniyyət
- ☐ Sosial

142 AR-nın siyasi sahədə milli maraqlarına aid deyil:

- ☐ Kəşfiyyat,terror və təxribatın qarşısının alınması
- ☐ Konstitusiya quruluşunun qorunması
- ☒ Dövlətin müdafiə qüdrətinin təmin olunması
- ☐ Bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı
- ☐ Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması

143 Dövlət müstəqilliyi,suverenliyi və ərazi bütövlüyü hansı sahədə milli maraqlara aiddir:

- ☒ Siyasi
- ☐ Hərbi
- ☐ Sosial
- ☐ Elm,mədəniyyət
- ☐ İnformasiya

144 Dünya azərbaycanlılarının həmrəyliyi hansı sahədə milli maraqlara aiddir:

- ☐ Hərbi
- ☐ Sosial
- ☐ İnformasiya
- ☐ Elm,mədəniyyət və mənəviyyət
- ☒ Siyasi

145 AR-nın milli təhlükəsizliyini təmin edən qüvvələrin və dövlət orqanlarının səlahiyyətlərinə aid deyil:

- ☒ Konstitusiyaya dəyişikliklər edilməsi
- ☐ AR-nın milli təhlükəsizliyi ilə əlaqədar tədbirlərin planlaşdırılması
- ☐ AR-nın milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi
- ☐ Milli təhlükəsizliklə bağlı qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasının təmin olunması
- ☐ AR-nın milli təhlükəsizliyini təhdid edən fəaliyyətin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi

146 Azərbaycanın tarixinə,dilinə,mənəvi sərvətlərinə qəsd edilməsi hansı təhdidlərə aiddir:

- ☐ İctimai
- ☐ Sosial
- ☐ İnformasiya
- ☐ Siyasi
- ☒ Elm,mədəniyyət və mənəviyyət

147 Kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması aiddir:

- ☐ Siyasi təhdid
- ☐ Sosial təhdid
- ☒ İqtisadi təhdid
- ☐ Ekoloji təhdid
- ☐ İnformasiya təhdid

148 Azərbaycan Respublikasının Milli təhlükəsizlik haqqında qanunu qəbul edilmişdir:

- ☐ 2003
- ☐ 2001
- ☐ 1992
- ☒ 2004
- ☐ 2005

149 AR-nın iqtisadi sahədə milli maraqlarına aid deyil:

- ☐ Bütün variantlar aiddir
- ☒ İqtisadi potensialın tükənməsi
- ☐ Bazar iqtisadiyyatının inkişafı
- ☐ Təbii və maddi sərvətlərin qorunması
- ☐ Daxili və xarici investisiyalar üçün əlverişli şəraitin yaranması

150 SSRİ-yə rəsmi səfər etmiş ilk ABŞ prezidenti:

- ☐ R.Reyqan
- ☐ C.Kennedi
- ☐ F.Ruzvelt
- ☒ R.Nikson
- ☐ C.Karter

151 ABŞ prezidenti olmağı möhtəşəm bir izzət adlandıran siyasi xadim:

- ☒ Tomas Cefferson

- ☐ Benjamin Franklin
- ☐ Abraham Linkoln
- ☐ Riçard Nikson
- ☐ Franklin Ruzvelt

152 Politoloqlar 0 nəticəli oyun adlandırırlar:

- ☐ "Soyuq müharibə"ni
- ☐ Hər iki tərəf məhv olduqda
- ☒ Bir tərəfin qələbəsi digər tərəfin məğlubiyyətinə bərabərdir
- ☐ Heç-heçə nəticə olduqda
- ☐ Nüvə müharibəsini

153 İkinci dünya müharibəsindən sonrakı dövrdə Böyük Britaniyanın və SSRİ-nin maraqlarının toqquşması ilk dəfə harada baş verdi?

- ☐ Balkanlarda və Uzaq Şərqdə
- ☒ Balkanlarda və Yaxın Şərqdə
- ☐ Yaxın Şərqdə və İrlandiyada
- ☐ Uzaq Şərqdə və İrlandiyada
- ☐ Uzaq Şərqdə və Cənub-Şərqi Asiyada

154 XX əsrin 40-cı illərinin sonu – 50-ci illərin əvvəlləri ABŞ və SSRİ-nin milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir:

- ☐ Müharibə və münaqişələrin qarşısının alınması
- ☐ Dünyanı özündən asılı vəziyyətə salmaq
- ☐ Təhlükəsizliyi qorumaq üçün beynəlxalq təşkilatlar yaratmaq
- ☐ Müstəmləkəçi siyasətin qarşısını almaq
- ☒ Etibarlı müttəfiqin axtarışı

155 Soyuq müharibə dövründə BMT əsasən hansı ideoloji düşərgəni dəstəkləyirdi?

- ☐ Bitərəf ölkələri
- ☐ ABŞ başda olmaqla kapitalist ölkələri düşərgəsini
- ☒ Heç birini
- ☐ Hamısını
- ☐ SSRİ başda olmaqla sosialist ölkələri düşərgəsini

156 ABŞ-ın atom bombası üzərində inhisarına son qoyuldu:

- ☐ Barux planının qəbul edilməsindən sonra
- ☒ 1949-cu ildə SSRİ nüvə silahının ilk sınağını keçirdikdən sonra
- ☐ 1959-cu ildə SSRİ hökumət başçısının ABŞ-a rəsmi səfərindən sonra
- ☐ NATO-nun yaradılmasından sonra
- ☐ Varşava müqaviləsi təşkilatının yaradılmasından sonra

157 XX əsrin əvvəllərində Almaniyada geopolitikanın inkişafına təkan verən əsas səbəb:

- ☒ Müstəmləkələr uğrunda mübarizəyə başlaması
- ☐ Burjua inqilabının baş verməsi
- ☐ I dünya müharibəsində məğlub olması
- ☐ Parçalanmış vəziyyətdə olması
- ☐ Milli-demokratik hərəkatın yüksəlişi

158 Heç nə özünü islah etməyə çalışan avtoritar rejim qədər həssas deyildir ifadəsi məxsusdur:

- ☐ Toynbi
- ☐ Lippman

- ☐ Bauman
☐ Bauman
☒ Tokvil

159 Dövlətin xarici siyasət istiqamətlərinə aid deyil:

- ☐ Dünya və region dövlətləri ilə münasibətlərin beynəlxalq hüquq prinsiplərinə uyğun inkişafı
☐ Ölkə xaricində vətəndaşların qanuni hüquq və maraqlarının müdafiəsi
☐ Ölkənin başqa dövlətlərlə, ən əvvəl aparıcı dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlığının təmin olunması
☒ Dünyanın müxtəlif regionlarında müştərək sülhməramlı əməliyyatlarda iştirakı
☐ Qlobal və iqtisadi sabitliyin qorunması məqsədilə ölkənin iqtisadi və sosial inkişafı üçün əlverişli şəraitin yaradılması

160 Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

- ☒ Qeyri-hökumət Təşkilatları
☐ Dövlət təhlükəsizlik orqanları
☐ Dövlət başçısı
☐ Parlament
☐ Hökumət

161 Dövlətin xarici siyasət istiqamətlərinə aid deyil:

- ☐ Ölkə xaricində vətəndaşların qanuni hüquq və maraqlarının müdafiəsi
☐ Qlobal və iqtisadi sabitliyin qorunması məqsədilə ölkənin iqtisadi və sosial inkişafı üçün əlverişli şəraitin yaradılması
☐ Dünya və region dövlətləri ilə münasibətlərin beynəlxalq hüquq prinsiplərinə uyğun inkişafı
☒ Dünyanın müxtəlif regionlarında müştərək sülhməramlı əməliyyatlarda iştirakı
☐ Ölkənin başqa dövlətlərlə, ən əvvəl aparıcı dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlığın təmin olunması

162 Cənubi Qafqazda 3+1 təhlükəsizlik formulunu təklif edən ölkə

- ☐ Azərbaycan
☐ İran
☐ Türkiyə
☒ Rusiya
☐ ABŞ

163 Cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması hansı sahədə tədbirlərə aiddir

- ☐ Hərbi
☐ Ekoloji
☒ Sosial
☐ İqtisadi
☐ Siyasi

164 Sosial sahədə təhdidlərə aid deyil:

- ☒ Milli münasibətlərin kəskinləşməsi
☐ Müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi
☐ Sosial hüquqların pozulması
☐ Əhəlinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi
☐ Demografik vəziyyətin kəskinləşməsi

165 Hərbi sahədə təhdidlərə aid deyil:

- ☐ AR ilə qonşu dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması
- ☐ Ölkənin müdafiə qabiliyyətinin zəifləməsi
- ☐ Yeni hərbi texnologiyaların yayılmasında AR-nın ərazisindən tranzit kimi istifadə olunması
- ☒ Xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların AR-na qarşı terror-təxribat və digər pozuculuq fəaliyyəti
- ☐ AR ilə həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmən siyasət yürüdən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi

166 Siyasi sahədə təhdidlərə aid deyil:

- ☐ Beynəlxalq terrorizm
- ☐ Milli və dini münasibətlərin kəskinləşməsi
- ☐ Digər dövlətlər tərəfindən AR-nın daxili işlərinə müdaxilə
- ☐ Dövlət xadiminin xidməti fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi
- ☒ Digər dövlətlər tərəfindən AR-nın hərbi konfliktlərə cəlb olunması

167 Təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi hansı sahədə təhdidlərə aiddir

- ☐ Coğrafi
- ☒ İqtisadi
- ☐ Ekoloji
- ☐ Sosial
- ☐ Siyasi

168 AR-nın istisadi sahədə milli maraqlarına aid deyil

- ☒ Azərbaycan əhalisinin layiqli həyat səviyyəsinin təmin edilməsi
- ☐ Təbii və maddi sərvətlərin qorunması
- ☐ iqtisadi sabitliyin təmin olunması
- ☐ Xarici investisiyalar üçün əlverişli şərait yaradılması
- ☐ Bazar iqtisadiyyatının inkişafı

169 Siyasi sahədə təhdidlərə aid deyil:

- ☐ Milli və dini münasibətlərin, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması
- ☐ Digər dövlətlərin AR-nın daxili işlərinə müdaxiləsi
- ☒ Nəzarətsiz miqrasiya proseslərinin intensivləşməsi
- ☐ Beynəlxalq terrorçuluq
- ☐ AR-nın suverenliyi və Konstitusiyası quruluşu əleyhinə qəsdlər

170 Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının prinsiplərinə aid deyil:

- ☒ Milli və dini təbliğatın aparılması
- ☐ Beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya
- ☐ AR-nın Konstitusiyasına və qanunlarına riayət edilməsi
- ☐ İnsan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanması
- ☐ AR-nın milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması

171 Müasir dövrdə siyasətin formalaşmasına təsir edən əsas reallıqlar:

- ☐ Geosiyasi
- ☐ Hərbi
- ☒ İqtisadi
- ☐ Siyasi
- ☐ Mədəni

172 Hansı ölkədəki müharibə İlk kontinental müharibə adlanır:

- ☐ Misir
- ☒ Konqo

- ☐ Ruanda
- ☐ Nigeriya
- ☐ Zimbabve

173 Sosial inkişafın əsas səbəbi və hərəkətverici qüvvəsi:

- ☐ Tələblər
- ☒ Maraqlar
- ☐ Rəqabət
- ☐ İqtisadiyyat
- ☐ Dəyərlər

174 Maraqların formalaşmasına daha çox təsir göstərir:

- ☐ İdeyalar
- ☐ İdeologiyalar
- ☐ Nəzəriyyələr
- ☐ Məqsədlər
- ☒ Dəyərlər

175 Maraqların təmin olunmasında əsas tələb:

- ☐ Dövlətin zəngin təbii sərvətləri olsun
- ☐ Dövlətin əlverişli geosiyasi mövqeyi olsun
- ☒ Dövlətin məqsədləri ilə qüdrəti arasında uçurum olmasın
- ☐ Dövlətin güclü ordusu olsun
- ☐ Dövlətin güclü iqtisadiyyatı olsun

176 Sosial ədalət sahəsində maraqlara aiddir:

- ☐ Evsiz adamların sayı
- ☐ İş həftəsinin müddəti
- ☒ İkinci növbədə təhsil alan məktəblilərin sayı
- ☐ Ümumi xərclər içində təhsilə xərclənən vəsaitin miqdarı
- ☐ Peşə xəstəliyi qazanmış işləyən vətəndaşların sayı

177 Həyat fəaliyyətinin sabitliyi sahəsində maraqlara aid deyil:

- ☐ Baş vermiş cinayətlər
- ☒ Məktəbyaşlı olub təhsil almayanların sayı
- ☐ Ümumi əhali sayında məhkumların sayı
- ☐ Uşaq ölümünün səviyyəsi
- ☐ Uşaq cinayətkarlığının səviyyəsi

178 Uşaq ölümü hansı sahədə maraqlara aiddir:

- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Həyat səviyyəsi
- ☐ Həyat keyfiyyəti
- ☐ Sosial ədalət

179 Həyat keyfiyyəti sahəsində maraqlara aid deyil:

- ☐ Orta yaş həddi
- ☐ Ölüm səviyyəsi
- ☐ Anadan olanların sayı
- ☒ Əhalidə təqaüdçülərin sayı
- ☐ 1000 nəfərə düşən xəstəxana çarpayısı sayı

180 Həyat keyfiyyəti sahəsində maraqlara aid deyil:

- ☒ Regionlar üzrə əhalinin gəlirləri arasında fərq
- ☐ 1000 nəfərə düşən telefon sayı
- ☐ Muzeylərin sayı
- ☐ Adambaşına düşən mənzil sahəsi
- ☐ Kitabxanaların sayı

181 Həyat səviyyəsi sahəsində maraqlara aid deyil:

- ☐ İş həftəsinin uzunluğu
- ☐ Adambaşına düşən gəlir
- ☐ Adambaşına düşən xərc
- ☐ Ödənilən məzuniyyət günlərinin sayı
- ☒ Uzaq xaricə turist səfəri etmiş vətəndaşların sayı

182 Konstitusiya hüquqlarının təminatı sahəsində maraqlara aid deyil:

- ☐ Əmək qabiliyyətli əhalidə işsizlərin sayı
- ☒ Dövlət idarəçiliyində qadınların sayı
- ☐ Prezidentə şikayətlərin sayı
- ☐ Evsiz adamların sayı
- ☐ Vətəndaşların Strasburq B/x Məhkəməyə müraciətlərinin sayı

183 Həyat fəaliyyətinin sabitliyi sahəsində maraqlara aid deyil:

- ☐ Baş verən cinayətlərin sayı
- ☒ Həftə ərzində asudə vaxtın miqdarı
- ☐ Boşanmaların sayı
- ☐ Ümumi əhali arasında xəstə insanların sayı
- ☐ Uşaq ölümünün sayı

184 Sosial ədalət sahəsində maraqlara aid deyil:

- ☒ Ödənilən məzuniyyət günlərinin sayı
- ☐ Xaricdə təhsil alanların sayı
- ☐ Təqaüdçülərin ümumi sayında işləməyənlərin sayı
- ☐ Parlamentdə qadınların sayı
- ☐ Varlı və kasıbların gəlirləri arasında fərq

185 Vətəndaşların ölkə Prezidentinə şikayətlərinin sayı hansı sahədə maraqlara aiddir:

- ☐ Həyat səviyyəsi
- ☐ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☒ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti

186 Cəmiyyətdə boşanmaların sayı hansı sahədə maraqlara aiddir:

- ☐ Həyat səviyyəsi
- ☐ Sosial ədalət
- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Konstitusiya hüquqlarının qərantiyası
- ☐ Həyat keyfiyyəti

187 Həyatı mühüm maraqlara aid deyil:

- ☐ Sosial ədalət

- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiya hüquqlarının qaranı
- ☒ Geosiyasi yerləşmə
- ☐ Həyat səviyyəsi

188 Müqəddəs yer lərin problemi nə vaxtdan etibarən beynəlxalq münasibətlərdə müzakirə obyektı oldu:

- ☐ XVII əsrin sonunda
- ☐ XIX əsrin sonunda
- ☐ XVIII əsrin əvvəllərində
- ☒ XIX əsrin ortalarında
- ☐ XX əsrin əvvəllərində

189 Avropa qitəsində mükəmməl qüvvələr balansı nə vaxt formalaşdı:

- ☐ 1648-ci il Vestfal sülhündən sonra
- ☒ 1763-cü il Paris sülhündən sonra
- ☐ II dünya müharibəsindən sonra
- ☐ "Soyuq müharibə"dən sonra
- ☐ 1815-ci il Vyana konqresindən sonra

190 Beynəlxalq münasibətlərin əsas prinsip və parametrləri formalaşmışdır:

- ☐ XVIII əsrdə
- ☒ XVII əsrin ortalarında
- ☐ XVI əsrin sonunda
- ☐ XVI əsrin sonunda
- ☐ XX əsrin əvvəllərində

191 Vestfal sülhü hansı təriqətlərin hüquqlarını tanıdı:

- ☐ Calvinistlər və qriqoryanlar
- ☐ Lüteran və protestantlar
- ☒ Lüteran və kalvinistlər
- ☐ Pravoslav və protestantlar
- ☐ Katoliklər və lüteranlar

192 Vestfal sülhündən sonra beynəlxalq münasibətlər sistemində qəbul edilən prinsip:

- ☐ Legitimlik
- ☒ Dini baxışlarından asılı olmayaraq dövlətlərin suveren bərabərliyi
- ☐ Açıq dəniz sərbəstliyi
- ☐ Azad ticarət
- ☐ Beynəlxalq münasibətlərdə qüvvə istifadəsindən imtina

193 Dövlət məkanında tarixən yaranmış maraqların məcmusu:

- ☒ Milli maraqlar
- ☐ Siyasi maraqlar
- ☐ Ümumi maraqlar
- ☐ Xüsusi maraqlar
- ☐ Dövlət maraqları

194 Milli maraqlar konsepsiyasının formalaşması beynəlxalq münasibətlər sahəsində nəyin tətbiqini asanlaşdırır:

- ☒ Hüquq normaları
- ☐ Ümumi təhlükəsizlik konsepsiyası
- ☐ Avtarkiya

- ☐ Dünya bazarının formalaşması
- ☐ Proteksionizm

195 Milli maraqlar anlayışını ilk dəfə kim tətbiq edib:

- ☐ Monteskye,Hobbs
- ☒ Makiavelli,Rişelye
- ☐ Makiavelli,Hobbs
- ☐ Rişelye,Hobbs
- ☐ Aristotel,Hobbs

196 Çin Cənub-Şərqi Asiya regionunda nə vaxtdan müstəqil rol oynamağa başladı?

- ☐ V.Brandtın Şərq siyasət yürütməsindən sonra
- ☐ C. Kennedinin öldürülməsindən sonra
- ☒ İ.V. Stalinin ölümündən sonra
- ☐ ABŞ-la diplomatik əlaqələr qurandan sonra
- ☐ Vyetnam müharibəsindən sonra

197 XX əsrin 60-70-ci illərində Cənub-Şərqi Asiya regionunda qüvvələr balansını dəyişən hadisə:

- ☐ Müstəmləkə sisteminin süqutu
- ☒ Vyetnam müharibəsi
- ☐ V.Brandtın Şərq siyasəti
- ☐ Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə
- ☐ Nüvə silahının yayılmaması haqqında müqavilə

198 Vyetnam müharibəsinin tarixi çərçivəsi:

- ☐ 1948-1949
- ☒ 1964-1973
- ☐ 1950-1953
- ☐ 1968-1972
- ☐ 1954-1964

199 SSRİ-yə aid deyildi:

- ☒ Dəniz şiri planı
- ☐ Hamısı aiddir
- ☐ Edelveys planı
- ☐ Barbarossa planı
- ☐ Velvet planı

200 Risklərin idarə edilməsində müxtəlif həyat sahələrində risklərin qiymətləndirilməsi metodlarına aid deyil:

- ☐ Riyazi modelləşdirmə metodları
- ☒ Təhlükənin miqyasının hesablanması metodu
- ☐ Riyazi statistika
- ☐ Təhlil-analitik metod
- ☐ Ekspert rəyləri metodu

201 Türkiyə Azərbaycanın müstəqilliyini nə zaman tanıdı?

- ☐ 1992-ci il 2 yanvarda
- ☐ 1991-ci il 13 dekabrda
- ☒ 1991-ci il 9 noyabrda
- ☐ 1991-ci il 20 noyabrda
- ☐ 1991-ci il 11 dekabrda

202 Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət hansıdır?

- ☐ İran
- ☐ Türkiyə
- ☒ Rumıniya
- ☐ Pakistan
- ☐ Tunis

203 Hansı təşkilat Ermənistanı ilk dəfə təcavüzkar dövlət kimi tanımışdır?

- ☐ BMT
- ☒ İKT
- ☐ AB
- ☐ GUAM
- ☐ ATƏT

204 İranın təklif etdiyi Cənubi Qafqazda vahid təhlükəsizlik sisteminin 3+2 formulunda hansı dövlətlərin iştirakı nəzərdə tutulurdu?

- ☐ Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə
- ☒ Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran
- ☐ Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, Türkiyə
- ☐ Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, İran
- ☐ Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə

205 1999-cu ildə ATƏT-in İstanbul sammitində elan olunan Regionda Təhlükəsizlik və əməkdaşlıq Paktı'nın yaradılması təşəbbüsü kimə məxsus idi?

- ☐ Gürcüstan Respublikası Prezidenti E. Şevarnadzeyə
- ☒ Azərbaycan Respublikası Prezidenti H. Əliyevə
- ☐ Ermənistan Respublikası Prezidenti R. Koçaryana
- ☐ Türkiyə Cümhuriyyəti Prezidenti Ə. N. Sezərə
- ☐ Rusiya Federasiyası Prezidenti V. Putinə

206 Aşağıdakılardan biri Azərbaycanın xarici siyasət prioritetləri sırasında verilə bilməz:

- ☐ Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, eləcə də onlardan Azərbaycanın milli maraqları üçün istifadə edilməsi
- ☒ Ölkədə demokratik islahatlar keçirilməsi
- ☐ Avropa Birliyi sistemində və global dünya siyasəti məkanına inteqrasiya etmək
- ☐ Azərbaycanın dövlət müstəqilliyinin və mill təhlükəsizliyinin təmin edilməsi
- ☐) Müstəqil neft strategiyasını reallaşdırılması vəzifəsi

207 Milli dövlətlərin yaradılmasına böyük təkan verən amil:

- ☐ Vestfal sülhü
- ☐ İngiltərə burjua inqilabı
- ☒ Burjua münasibətlərinin inkişafı
- ☐ Böyük Fransa burjua inqilabı
- ☐ Sənaye çevrilişi

208 Təhlükəsizlik strategiyasında enerji təhlükəsizliyi məsələsini ön plana çıxartdı:

- ☐ 1929-1933-cü il iqtisadi böhranı
- ☒ 1973-cü il ümumdünya neft böhranı
- ☐ nüvə ölkələrin sayının artması
- ☐ İranın uranium istehsalına başlanması
- ☐ 2001-ci il 11 sentyabr hadisələri

209 Rusiyanın milli təhlükəsizliyinin müasir əsasları Təhlükəsizlik haqqında qanunda öz əksini tapmışdır:

- ☐ 1995-ci ildə
- ☐ 1997-ci ildə
- ☒ 1992-ci ildə
- ☐ 1996-cı ildə
- ☐ 1994-cü ildə

210 Monro doktrinasının təsbit etdiyi prinsip:

- ☐ "Avropa Avropalılar üçün"
- ☐ Təcridçilik
- ☐ "Böyük dəyənək"
- ☒ "Amerika amerikalılar üçün"
- ☐ Proteksionizm

211 I dünya müharibəsi ərəfəsində Rusiyanın geopolitik məqsədlərinə aid deyil:

- ☐ Mərkəzi Asiyanın işğalı və Sibirin əhəmiyyətinin artması ilə özünü Asiyanın əsas güclərindən biri kimi təsdiq etmək
- ☒ Yaxın və Orta Şərqi ələ keçirmək
- ☐ Avropanın böyük güclərindən biri olaraq qalmaq
- ☐ Avropanın bütün slavyan xalqlarını germanizmə qarşı dəstəkləmək
- ☐ Qitə anklavından qurtulmaq və azad dənizlərə çıxmaq

212 I Dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi-üçüncü Roma olmaq kimi dini-siyasi ambisiya aid idi:

- ☒ Rusiya
- ☐ Almaniya
- ☐ Avstriya-Macaristan
- ☐ İtaliya
- ☐ Fransa

213 ABŞ-ın geopolitik mövqeyi konkretləşir:

- ☒ Monro doktrinası ilə
- ☐ Eyzenhauer doktrinası ilə
- ☐ Trumen doktrinası ilə
- ☐ I dünya müharibəsindən sonra
- ☐ II dünya müharibəsindən sonra

214 Avropa və dünya birliyinə inteqrasiya hansı sahədə milli maraqlara aiddir:

- ☐ Sosial
- ☒ Siyasi
- ☐ iqtisadi
- ☐ Elm,mədəniyyət,mənəviyyat
- ☐ Bütün cavablar doğrudur

215 Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı:

- ☒ 1987
- ☐ 1985
- ☐ 1982
- ☐ 1986
- ☐ 1993

216 Kür su kəməri işə salındı:

- ☐ 1973
- ☐ 1974
- ☐ 1972
- ☐ 1970
- ☒ 1971

217 Müəyyən şəxs və ya təsisatın kütlələrin ətraf mühiti qeyri-tənqidi qəbul etməsinə yönəlmiş özünəməxsus sosial-psixoloji təsir:

- ☐ Hipnoz
- ☐ Təşviqat
- ☐ Təbliğat
- ☒ Təlqinetmə
- ☐ Məcburetmə

218 Obyektlərin və ətraf mühitin insan və cəmiyyət üçün əhəmiyyətinin mənəvi prinsiplər, normalar, ideallarda əks olunmuş qiymətləndirmə ölçüsü

- ☐ Məqsədlər
- ☐ İdeologiya
- ☐ Tələblər
- ☐ Maraqlar
- ☒ Dəyərlər

219 İnsanların gerçəkliyə və bir-birinə münasibətlərinin dərk olunduğu və qiymətləndirildiyi ideyalar və baxışlar sistemi:

- ☒ İdeologiya
- ☐ Diplomatiya
- ☐ Taktika
- ☐ Strategiya
- ☐ Nəzəriyyə

220 Nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilə:

- ☐ 1955
- ☐ 1975
- ☐ 1960
- ☒ 1968
- ☐ 1988

221 Təlqinetmə metoduna aid deyil:

- ☒ İnandırma
- ☐ Təşkil olunmuş
- ☐ Dolayı
- ☐ Birbaşa
- ☐ Təsadüfi

222 İkinci Berlin böhranı nəticəsində:

- ☐ AFR NATO-ya daxil olmuşdur
- ☐ AFR və ADR yaradılmışdır
- ☐ Berlin divarı dağıdılmışdır
- ☒ Berlin divarı tikilmişdir
- ☐ AFR və ADR birləşmişdir

223 Güclü dövlət odur ki, müharibə etmədən öz məqsədinə çatma fikri hansı ölkəyə aiddir:

- ☐ Qədim Roma
- ☐ Şumer
- ☒ Qədim Çin
- ☐ Qədim Misir
- ☐ Assuriya

224 İkinci Berlin böhranı baş vermişdi:

- ☐ 1963-cü ildə
- ☐ 1949-cu ildə
- ☐ 1948-ci ildə
- ☒ 1961-ci ildə
- ☐ 1955-ci ildə

225 Dövlətlərarası münaqişə deyil:

- ☐ Dağlıq Qarabağ problemi
- ☐ Folklend böhranı
- ☐ Fələstin problemi
- ☐ Kəşmir problemi
- ☒ Çeçen problemi

226 Beynəlxalq münaqişənin döyüş, oyun, debat təsnifatını vermiş alim:

- ☐ Aron
- ☐ Lipson
- ☒ Rappoport
- ☐ Roaç
- ☐ Nay

227 Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması (Birinci Berlin böhranı) baş vermişdi:

- ☐ 1949-1951-ci il
- ☐ 1946-1947-ci il
- ☐ 1945-1947-ci il
- ☒ 1948-1949-cu il
- ☐ 1947-1949-cu il

228 İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:

- ☐ AFR-in bu məsələyə “veto” qoyması
- ☐ Hakim partiyaların məsələyə mənfi münasibəti
- ☐ İngiltərədə iqtisadi böhranın bu prosesə əngəl olması
- ☒ İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:
- ☐ Xalq kütləsinin bu işə etirazı

229 Beynəlxalq hərbi-siyasi təhlükəsizliyin əsas dayağı:

- ☐ Milli dövlətlər
- ☐ B/x ticarət
- ☐ B/x təşkilatlar
- ☒ B/x hüquq
- ☐ TMK-lar

230 SSRİ-nin ərəb ölkələrindəki nüfuzu hansı hadisə ilə sarsıldı?

- ☐ ABŞ-ın Kuveyti İraqın işğalından azad etməsi ilə
- ☐ Şərqi Avropada sovet sisteminin süqutu ilə
- ☐ Yuqoslaviyanın dağılması ilə

- ☒ ABŞ təzyiqləri nəticəsində SSRİ qoşunlarının Əfqanıstandan çıxması ilə
- ☐ Şərqi Avropada sovet sisteminin süqutu ilə

231 Təşkilatlar anlayışına aid deyil:

- ☒ Bütün cavablar aiddir
- ☐ İctimai strukturlar
- ☐ Kütləvi ictimai hərəkətlər
- ☐ Siyasi partiyalar
- ☐ Dövlət siyasətində konkret məqsəd güdən hər hansı birlik

232 Helsinki Yekun aktı imzalanmışdır:

- ☒ 30 iyul 1975-ci ildə
- ☐ 22 noyabr 1992-ci ildə
- ☐ 22 noyabr 1992-ci ildə
- ☐ 12 may 1972-ci ildə
- ☐ 3 avqust 1989-cu ildə

233 ATƏM neçənci ildən formalaşdı?

- ☐ 1992
- ☐ 1975
- ☐ 1967
- ☒ 1973
- ☐ 1989

234 Avropa Birliyinin yaranmasında hansı dövlət aparıcı rol oynadı?

- ☐ Belçika
- ☐ İngiltərə
- ☐ Almaniya
- ☒ Fransa
- ☐ İtaliya

235 Avropa birliyi iqtisadi cəhətdən yönəlmişdi:

- ☐ Çin və Yaponiyaya qarşı
- ☐ SSRİ və Yaponiyaya qarşı
- ☐ ABŞ və SSRİ-yə qarşı
- ☒ ABŞ və Yaponiyaya qarşı
- ☐ ABŞ və Çinə qarşı

236 Aşağıdakılardan biri BMT TŞ-nın daimi üzvü deyil:

- ☐ Çin
- ☐ ABŞ
- ☐ Rusiya
- ☒ Almaniya
- ☐ Böyük Britniya

237 BMT Nizamnaməsinə görə onun neçə əsas orqanı var?

- ☐ 7
- ☐ 4
- ☐ 3
- ☒ 6
- ☐ 5

238 BMT TŞ-nın neçə daimi üzvü var?

- ☐ 3
☐ 4
☐ 10
☒ 5
☐ 7

239 BMT TŞ-nın neçə üzvü var?

- ☐ 12
☐ 10
☐ 15
☒ 15
☐ 7

240 BMT-nin Nizamnaməsi qəbul edilmişdi:

- ☐ 1957-ci ildə Cenevrədə
☐ 1919-cu ildə Parisdə
☐ 1944-cü ildə Bretton-Vudsda
☒ 1945-ci ildə San-Fransiskoda
☐ 1945-ci ildə Nyu-Yorkda

241 Soyuq müharibənin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyə dair müqavilə

- ☐ 3, 4, 5
☐ 2, 4, 5
☐ 1, 3, 4
☒ 1, 2, 3
☐ 3, 4, 5

242 Dünya müharibələri arasındakı dövrdə Avropa təhlükəsizlik sistemi əsaslanırdı:

- ☐ ABŞ-SSRİ münasibətlərinə
☒ Millətlər Cəmiyyətinin nizamnaməsinə
☐ Versal müqaviləsinə
☐ Brian-Kelloq paktına
☐ ABŞ-İngiltərə münasibətlərinə

243 İlk dəfə beynəlxalq münasibətlərdə təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə öz əksini tapdı:

- ☐ Nüumberq prosesi
☐ Helsinki yekun Akti
☒ Brian-Kelloq paktı
☐ "Paris" xartiyası
☐ Versal müqaviləsi

244 Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təmin edən siyasi quruluş:

- ☐ Hakimiyyət
☒ Dövlət
☐ Ordu
☐ Təşkilat
☐ Dövlət başçısı

245 Hansı konfransda Yaponiya dəniz gücü kimi tanındı:

- ☒ Vaşinqton
- ☐ Krim
- ☐ Lozanna
- ☐ Paris
- ☐ Dumbarton-Oks

246 Parçala və hökm sür prinsipi ilk dəfə tətbiq olunub:

- ☐ Rusiya imperiyası
- ☒ Roma imperiyası
- ☐ Assuriya
- ☐ Osmanlı imperiyası
- ☐ Avstriya-Macaristan imperiyası

247 Rusiya regional problemləri 3+1 formulasında həll etməyə çalışır:

- ☐ Cənubi Qafqaz ölkələri və Türkiyə
- ☒ Cənubi Qafqaz ölkələri və Rusiya
- ☐ İran, Türkiyə, Ermənistan və Rusiya
- ☐ Cənubi Qafqaz ölkələri və İran
- ☐ Baltikyanı ölkələr və Rusiya

248 AR-nın milli təhlükəsizliyinin obyektlərinə aid deyil:

- ☐ İnsan hüquqları
- ☐ Cəmiyyətin maddi dəyərləri
- ☒ Dövlət hakimiyyət orqanları
- ☐ Dövlətin müstəqilliyi
- ☐ Konstitusiya quruluşu

249 Azərbaycan Televiziyası fəaliyyətə başladı:

- ☐ 1967
- ☐ 1957
- ☐ 1958
- ☐ 1959
- ☒ 1956

250 SSRİ-nin süqutunun xarici səbəblərinə aid deyil:

- ☒ Xarici qüvvələrin SSRİ-də milli münafişə ocaqları yaratması
- ☐ 70-ci illərin ortalarında SSRİ-nin Şərqi Avropada ortamənzilli raketlər yerləşdirməsi
- ☐ Dünyanın bütün demokratik dövlətlərinin SSRİ-yə qarşı yönəlməsi
- ☐ Ümumdünya Antikommunist liqasının SSRİ-yə qarşı mübarizəni genişləndirməsi
- ☐ Ümumdünya İslam liqasının kommunizmə qarşı cihad elan etməsi

251 SSRİ-nin süqutunun daxili səbəblərinə aid deyil:

- ☐ Azad rəqabətin olmaması
- ☐ İnzibati-amirlik sisteminin mövcudluğu
- ☐ Sosial tələblər üçün vəsaitin ayrılması
- ☐ Kommunizm qurmaq ideyası ilə realıq arasında ziddiyyətin dərinləşməsi
- ☒ Yenidənqurma konsepsiyasının irəli sürülməsi

252 1992-ci ilə aid deyil:

- ☒ ABŞ-ın AR-nın müstəqilliyini tanıması

- ☐ SSRİ-nin əmlakının bölüşdürülməsi
- ☐ Milli valyutanın dövriyyəyə buraxılması
- ☐ AR-nın dövlət himninin təsdiqi
- ☐ Ə.Elçibəyin prezident seçilməsi

253 SSRİ-nin əmlakının bölüşdürülməsi haqqında müqavilə imzalandı:

- ☐ Minskdə
- ☐ Aşqabadda
- ☐ Bişkekdə
- ☒ Daşkənddə
- ☐ Kişinyovda

254 Dünya azərbaycanlılarının ilk qurultayı keçirildi:

- ☒ 2001-ci il noyabr
- ☐ 2001-ci il dekabr
- ☐ 2000-ci il noyabr
- ☐ 2002-ci il mart
- ☐ 2002-ci il yanvar

255 2002-ci ilə aid deyil:

- ☐ AR-da Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum keçirilməsi
- ☐ BTC əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması
- ☒ AR prezidenti tərəfindən "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi" haqqında fərmanın imzalanması
- ☐ AR-nın ilk Ombudsmanının seçilməsi
- ☐ Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsinin yaranması

256 AR-nın informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunmasına aid deyil:

- ☐ Kompüter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə
- ☐ Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi
- ☒ İctimai mənaəviyyət əleyhinə cinayətkarlığa qarşı mübarizə
- ☐ Dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması]
- ☐ Vəzifəli şəxslər tərəfindən qərarların qəbulunun informasiya təminatı məqsədilə obyektiv məlumatın toplanması

257 Avropada İkinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı idi?

- ☐ Qarabağ münaqişəsi
- ☒ Bosniya münaqişəsi
- ☐ Kosovo münaqişəsi
- ☐ Kipr münaqişəsi
- ☐ Qərbi Berlin münaqişəsi

258 Hər hansı dövlət həddən artıq güclənərsə siyasi yolla bunun qarşısının alınması necə adlanır:

- ☐ Çəkəndirmə siyasəti
- ☐ Parlaq təcridetmə siyasəti
- ☒ Tarazlıq siyasəti
- ☐ Çevik siyasət
- ☐ Təcavüzkarı sakitləşdirmək siyasəti

259 Öz dövləti üçün ticarətin ən sərfəli şərtlərini təmin edən dövlət siyasətinin əsas aləti:

- ☒ Proteksionizm
- ☐ Merkantilizm
- ☐ Makkartizm

- ☐ Azad ticarət
- ☐ Açıq qapılar

260 Rüşeyyeyə görə dövlətin hüquqa iddia etməsi üçün tətbiq edilən anlayış:

- ☐ Diplomatiya
- ☐ Beynəlxalq ictimai hüquq
- ☒ Milli maraqlar
- ☐ Proteksionizm
- ☐ Demokratiya

261 Kollektiv Təhlükəsizlik Müqaviləsində 1999-cu ilə qədər müşahidəçi qismində iştirak etdi: 1. Qırğızıstan 2. Azərbaycan 3. Belarusiya 4. Tacikistan 5. Gürcüstan 6. İran

- ☐ 3,4,6
- ☒ 2,3,5
- ☐ 1,2,3
- ☐ 2,4,6
- ☐ 3,4,5

262 Heydər Əliyev Təhlükəsizlik paktına daxil olmalı idi: 1.İran 2.Rusiya 3.Çin 4.Cənubi Qafqaz dövlətləri 5.Türkiyə

- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 2,4,5
- ☐ 1,4,5
- ☐ 2,3,4

263 Ümumi təhlükəsizliyin əsas prinsipləri: 1. beynəlxalq münaqişələrin tənzimlənməsində hərbi gücdən imtina 2. hərbi gücün özünümüdafiə məqsədilə istifadə olunması 3. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmaq 4. münaqişələrin həllində hərbi gücdən istifadə 5. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmamaq

- ☐ 3,4,5
- ☒ 1,2,5
- ☐ 1,2,5
- ☐ 2,3,4
- ☐ 2,4,5

264 Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı:

- ☒ Kişinyov sammitində
- ☐ Budapeşt sammitində
- ☐ Moskva sammitində
- ☐ Lissabon sammitində
- ☐ Bakı sammitində

265 Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olmayan dövlətlər: 1. Rusiya 2. Azərbaycan 3. Qazaxıstan 4. Ukrayna 5. Özbəkistan 6. Gürcüstan

- ☐ 1,4,5
- ☐ 1,2,3
- ☐ 4,5,6
- ☒ 2,4,6
- ☐ 2,3,4

266 KTM-nin KTT-na çevrilməsi:

- ☐ 2009-cu ildə
- ☐ 2001-ci ildə
- ☒ 2003-cü ildə
- ☐ 2005-ci ildə
- ☐ 1999-cu ildə

267 Heydər Əliyev regionda Təhlükəsizlik və əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə çıxış etdi:

- ☐ BMT tribunasında
- ☒ İstanbul sammitində
- ☐ Budapeşt sammitində
- ☐ Roma konvensiyasının müzakirəsi zamanı
- ☐ Paris sammitində

268 Azərbaycan regional təhlükəsizlik məsələsində mövqeyi:

- ☐ Avrasiya məkanına inteqrasiya
- ☐ Qafqaz regionuna əlavə güclərin gəlməsi
- ☐ Beynəlxalq təşkilatlara qoşulmaq
- ☐ Qonşularla əməkdaşlıq
- ☒ Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq

269 L.Düqinin elmi dövriyyəyə gətirdiyi anlayış:

- ☒ Milli dövlət
- ☐ Fövqəldövlət
- ☐ Siyasi sistem
- ☐ "Qəribə müharibə"
- ☐ "Soyuq müharibə"

270 ABŞ Dövlət Departamentinin ABŞ və Dağlıq Qarabağ adlı bəyanatı qəbul edildi:

- ☐ 1997
- ☒ 2005
- ☐ 2003
- ☐ 2004
- ☐ 2006

271 H.Əliyevin ABŞ-a ilk rəsmi səfəri:

- ☐ 1995
- ☒ 1997
- ☐ 1996
- ☐ 1994
- ☐ 1998

272 AR-nın dövlət gerbi təsdiq edildi:

- ☐ Heç bir variant doğru deyil
- ☐ 1992
- ☒ 1993
- ☐ 1991
- ☐ 1994

273 AR-nın dövlət himni təsdiq edildi:

- ☐ 1994
- ☒ 1992
- ☐ 1991

- ☐ 1993
☐ 1990

274 1989-cu ilə aid deyil:

- ☐ Azərbaycanda ilk dəfə çoxmandatlı seçki sistemi əsasında xalq deputatları seçkilərinin keçirilməsi
☒ DQMV-nin idarəsinin Azərbaycana verilməsi
☐ Azərbaycan Xalq Cəbhəsinin yaranması
☐ "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununun qəbul edilməsi
☐ Gəncə şəhərinin tarixi adının bərpası

275 Dünya siyasətşünasları demokratikləşmə prosesini neçə mərhələyə bölürlər?

- ☐ 5
☐ 4
☐ Heç bir mərhələyə bölünmür, bütöv şəkildə öyrənilir
☒ 3
☐ Ziddiyyətli fikirlər mövcuddur

276 1993-cü ildə Rusiya ilə ABŞ arasında imzalanmış strateji hücum silahlarının ixtisarına dair müqaviləyə görə:

- ☐ döyüş başlığı bölünən yerüstü bazalı ballistik raketlər saxlanılmalı idi
☒ strateji hücum raketlərindəki döyüş başlıqlarının sayı müəyyənləşməli
☐ sualtı qayıqlardakı raketlərin döyüş başlıqları ləğv edilməli
☐ Rusiyanın bütün strateji nüvə silahları Birləşmiş strateji komandanlığa təbə olmalı
☐ nüvə raket istehsalı dayandırılmalı

277 Regional integrasiya ilk olaraq harada başlamışdır?

- ☐ Uzaq Şərqdə
☐ Çin və Rusiyada
☒ Qərbi Avropada
☐ Şimali Amerikada
☐ Latın Amerikasında

278 Qloballaşma prosesinin ən mənfi tərəfi hansıdır?

- ☐ Ekoloji problemlərin kəskinləşməsi
☒ Mədəni və mənəvi dəyərlərin pozulması
☐ İqtisadi problemlərin yaranması
☐ Siyasi-diplomatik qalmaqalların ortalığa çıxması
☐ Münaqişələrin kəskinləşməsi

279 Stratejiya ilk yarandığı vaxtda ifadə edirdi:

- ☐ Hərbi hava qüvvələrindən istifadə
☐ Dövlətin başqa dövlətlərə qarşı mübarizə siyasətini
☒ İri hərbi əməliyyatlar zamanı dəniz qüvvələrindən istifadə
☐ Müharibə zamanı yürüdülmə taktika
☐ Döyüş meydanının düzgün seçilməsi

280 Münaqişənin nizamlanması zamanı barışıq müqaviləsi imzalanması üçün nəzərə alınaraq tədqiq olunmalı şərtlərə aid deyil:

- ☐ Münaqişənin tarixi, iqtisadi, milli, dini zəminləri
☐ Tərəflərin mövqelərindəki fərqin səviyyəsi
☐ Münaqişənin real tərəfləri
☒ Barışıq şərtlərinin başqa dövlətlərə təsiri

- ☐ Münaqişədə marağı olan və ya ondan zərər çəkə biləcək xarici qüvvələr

281 Münaqişədə olan tərəfləri ayırmaq istəyən üçüncü tərəfin təmin etməli olduğu şərtlərə aid deyil:

- ☒ Bütün cavablar doğrudur
☐ Yaranan mübahisələrin tənzimlənməsində vasitəçilik
☐ Təmas xəttinə, təhlükəsizlik zonalarına nəzarət
☐ Ümumi istifadədə olan su mənbələrindən, otlaqlardan istifadə olunmasına nəzarət
☐ Humanitar yardımın göstərilməsinə kömək etmək

282 Hərbi münaqişənin həllində operativ idarəetmənin ilk şərti nədir: [Yeni sual]

- ☐ Bütün cavablar doğrudur
☐ Təmas xəttində sülhməramlı qüvvələri yerləşdirmək
☐ Kompromisə əsaslanan müqavilə bağlanmasına nail olmaq
☐ Tərəfləri barışdırmaq
☒ Atəşkəsə nail olmaq

283 Hərbi münaqişənin həllində istifadə olunan informasiya-psixoloji (ideoloji) tədbirlərə aid deyil:

- ☒ Sərhədboyu ərazilərdə məqsədyönlü şəkildə kəşfiyyat məlumatlarının toplanmasının təşkili
☐ B/x müqavilələrə əməl olunmasının zəruriliyi haqqında təbliğat
☐ Münaqişənin əsl səbəbləri haqqında əhəlinin məlumatlandırılması
☐ Münaqişə tərəflərinə ideoloji, təbliğati, psixoloji təsirin həyata keçirilməsi
☐ Münaqişə hazırlayan dövlətə yardım göstərməkdən daşındırmaq məqsədilə dövlətə informasiya-psixoloji təsir

284 Hərbi münaqişənin həllində istifadə olunan siyasi tədbirlərə aiddir:

- ☐ Beynəlxalq Məhkəmədən istifadə olunması
☒ Təcavüzkar dövlətlərə ultimatum xarakterli tələblərin elan olunması
☐ Diplomatik münasibətlərin kəsilməsi
☐ Milli düşmənliliyi, şovinist və digər destruktiv halların qızışdırılmasının qarşısının alınması üzrə psixoloji əməliyyatlar
☐ Xarici iqtisadi əlaqələrin kəsilməsi

285 Hərbi münaqişənin həllində istifadə olunan hərbi tədbirlərə aid deyil:

- ☐ Strateji nüvə üvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi
☐ Nizami hərbi qüvvələrin hərbi dövrün ştatına keçirilməsinin nümayişi
☐ Ehtiyat qüvvələrin hərbi vəziyyətə keçirilməsinin nümayişi
☐ Yeni hərbi hissələrin və birləşmələrin formalaşdırılması
☒ Hava, yer və dəniz sərhədlərinin blokadasının həyata keçirilməsi

286 Hərbi münaqişənin həllində istifadə olunan informasiya-psixoloji tədbirlərə aid deyil:

- ☐ Beynəlxalq səviyyədə və ölkə daxilində psixoloji əməliyyatların qarşısının alınması
☐ Beynəlxalq müqavilə və sazişlərə əməl olunmasının zəruriliyi haqqında təbliğatın fəallaşdırılması
☒ Ordunun döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi haqqında rəsmi bəyanat
☐ Münaqişə tərəflərinə kömək etmək fikrindən daşındırmaq məqsədilə dövlətə informasiya-psixoloji təsir
☐ Münaqişənin əsl səbəbləri və məqsədi haqqında əhəlinin və ordunun məlumatlandırılması

287 Silahlanmanın səviyyəsinin azaldılması üçün həll olunmalı məsələlərə aid deyil:

- ☐ Əhəli tərəfindən qanunsuz saxlanan silahın təhvil verilməsi
☐ Silah-sursatın mülkiyyəti, saxlanması, istifadəsi üzərində hüquqi rejimin tam bərpası
☐ Müəyyən olunmuş yerlərdə silahın toplanması və təhvil verilməsi
☒ Təhlükəsizlik zonasının mühafizəsi və qanunvericiliyə uyğun vasitələrlə təhlükəsizlik rejiminin pozulmasının qarşısının alınması
☐ Hərbi strukturların nümayəndələrində olan silah-sursatın qeydiyyatına alınması

288 Cəmiyyətin maddi gücünə aid deyil:

- ☐ Elmə xərclənən vəsait
- ☐ Doğum əmsalı
- ☒ Xalqın mənəvi özünüdərkinin yetkinliyi
- ☐ İşləyən əhəlinin sayı
- ☐ Orta ömür həddi

289 Dəmir pərdə ifadəsi kimə məxsusdur:

- ☐ A. İdenə
- ☒ U. Çörçilə
- ☐ H. Makmillana
- ☐ E. Xitə
- ☐ K. Ettliyə

290 İslam Konfransı Təşkilatı nə zaman təsis edildi:

- ☐ 1970
- ☐ 1960
- ☒ 1969
- ☐ 1959
- ☐ 1950

291 ABŞ-ın Kuveyti İraqın işğalından azad etməsi ilə

- ☐ Fələstin dövləti quruldu
- ☒ İraq məğlub oldu
- ☐ Küveyt dövləti ləğv edildi
- ☐ FAT ləğv olundu
- ☐ İraq tamamilə işğal olundu

292 ATƏT hansı dövlətlərin təşəbbüsü ilə yaradılmışdır:

- ☐ Cavabların hamısı doğrudur
- ☒ Keçmiş Sovet İttifaqı və sosialist dövlətlərinin
- ☐ ABŞ və Qərbi Avropa dövlətlərinin
- ☐ «Soyuq müharibə» iştirakçı olmayan dövlətlərin
- ☐ Bitərəf dünya dövlətlərinin

293 Azərbaycan nə zaman NATO Parlament Assambleyasına assosiativ üzv seçildi?

- ☐ 1999-cu ildə
- ☒ 2001-ci ildə
- ☐ 2002-ci ildə
- ☐ 2000-ci ildə
- ☐ 1996-cı ildə

294 1997-ci ildən bəri ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik edir:

- ☐ Rusiya və Türkiyə
- ☒ ABŞ, Rusiya, Fransa
- ☐ ABŞ, Rusiya, Türkiyə
- ☐ ABŞ və Rusiya
- ☐ Rusiya, İngiltərə, Fransa

295 1994-1997-ci illər ərzində ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik etmişdir?

- ☐ ABŞ və Rusiya

- ☒ Rusiya və Finlandiya
- ☐ İsveçrə və Rusiya
- ☐ İsveç və Finlandiya
- ☐ Türkiyə və Fransa

296 ATəT-in Minsk Qrupuna neçə dövlət daxildir:

- ☐ 5
- ☒ 11
- ☐ 10
- ☐ 9
- ☐ 7

297 Qəribə müharibə terminini tətbiq etdi:

- ☐ Bentam
- ☒ Doljeres
- ☐ U.Lippman
- ☐ L.Düqi
- ☐ İsten

298 Təmənnasızlıq motivləri ilə pərdələnmiş təcavüzkarlığa aiddir:

- ☐ ABŞ və NATO üzrə müttəfiqlərinin kütləvi qırğın silahı olması bəhanəsilə İraqa müdaxiləsi
- ☐ I d.m.-nin Avropanın daxili işi olduğu haqqında V.Vilsonun bəyanatı
- ☐ Almanıyanın I d.m.-də Belçikaya hücumu
- ☒ Rusiyanın özünü xristian əhalinin müdafiəçisi kimi qələmə verməklə Osmanlı imperiyasının daxili işlərinə qarışması
- ☐ ABŞ-ın Vyetnama müdaxiləsi

299 I d.m. dövrünün diplomatiyasına xas olan əsas priyomlara aid deyil:

- ☒ Güc tətbiq etməklə hədələmək
- ☐ "Siyasi tarazlıq" qorumaq bəhanəsilə koalisiya yaratmaq
- ☐ Dostluq haqqında müqavilələr bağlamaq
- ☐ Əlverişli qüvvələr nisbəti yaratmaq məqsədilə bitərəflik haqqında müqavilələr bağlamaq
- ☐ Xarici ölkələrdə dini, milli və siyasi nifaqı qızışdırmaq

300 I d.m. ərəfəsində ABŞ diplomatiyasının istifadə etdiyi əsas priyom:

- ☐ Bütün variantlar doğrudur
- ☐ "Təmənnasızlıq" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək
- ☒ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Millətlərarası ədavəti qızışdırmaq yolu ilə düşmən ölkəni parçalamaq

301 II d.m. ərəfəsində Almanıyanın istifadə etdiyi priyomlara aiddir:

- ☐ Millətlər arasındakı ədavəti qızışdırmaq yolu ilə rəqib ölkəni daxildən parçalamaq
- ☐ "Təmənnasızlıq" ideyası motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Bütün variantlar doğrudur
- ☒ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"si bağlamaq
- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək

302 Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə etmək nümunəsinə aiddir:

- ☐ II d.m. ərəfəsində Almanıyanın diplomatiyası
- ☐ Fransa-Prussiya müharibəsi ərəfəsində Bismarkın diplomatiyası
- ☐ Rusiyanın Osmanlı imperiyasına qarşı diplomatiyası

- ☒ I d.m. ərəfəsində ABŞ diplomatiyası
- ☐ Napoleon müharibələri dövründə Fransa diplomatiyası

303 Rusiyanın Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün istifadə etdiyi diplomatik priyomlara aiddir:

- ☒ "Təmənnasızlıq" ideyası motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək
- ☐ Bütün variantlar
- ☐ "Özünü müdafiə" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə onunla "Dostluq müqavilə"si bağlamaq

304 Brest-Litovsk müqaviləsi diplomatiyanın istifadə etdiyi hansı metoda aiddir:

- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"sinin bağlanması
- ☐ Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərindən birinə onu zərərsizləşdirmək üçün qənimətdən pay təklif etməsi
- ☒ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq

305 Napoleon müharibələrində diplomatiyanın hansı metodundan daha çox istifadə olunurdu:

- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkarın istifadə etməsi
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"sinin bağlanması
- ☒ "Özünü müdafiə" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərdən birinə onu zərərsizləşdirmək üçün əldə ediləcək qənimətdən pay təklif etməsi
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq

306 Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlar içərisində ən çox istifadə olunanı:

- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi
- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☒ "Özünü müdafiə" motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"sinin bağlanması

307 Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlara aid deyil:

- ☐ "Özünü müdafiə" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ "Təmənnasızlıq" ideyası ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☒ Düşməni azdırmaq məqsədilə müharibə bəyanatları vermək
- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi

308 ATƏT-in hansı sammitində müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn əsas normalarını müəyyən edən xartiya qəbul olundu?

- ☐ 1994-cü il Budapeşt sammitində
- ☐ 1999-cu il İstanbul sammitində
- ☐ 1992-ci il Helsinki sammitində
- ☐ 2010-cu il Astana sammitində
- ☒ 1990-cı il Paris sammitində

309 2001-2008-ci illərdə ABŞ-ın xarici siyasətinin əsasını təşkil edirdi:

- ☐ Müsəlman dövlətləri ilə əlaqələrin bərpa edilməsi
- ☐ Nüvə silahlarının yayılmasına qarşı beynəlxalq əməkdaşlıq
- ☒ Beynəlxalq terrorizmə qarşı mübarizə

- ☐ Çəkındirmə siyasəti
- ☐ Çevik siyasət

310 NATO-nu genişləndirmək və onu Avropada hakim hərbi siyasi struktura çevirmək istəyən ABŞ və Avropanın əsas dövlətlərinin məqsədi:

- ☐ Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra ona üzv olmuş ölkələrin Qərbin hərbi siyasi və iqtisadi strukturlarına inteqrasiyasını təmin etmək
- ☒ Şimali Atlantika Təşkilatını yeni təhlükəsizlik sisteminin təməlinə çevirmək
- ☐ Yuqoslaviyadakı münaqişələrin qarşısını almaq
- ☐ Yaxın Şərqi neft bazalarına nəzarəti ələ keçirmək
- ☐ Rusiyanı sıxışdırmaq

311 C. Buş 2002-ci ildə üç ölkəni müasir terrorizmə dəstək verdiklərinə görə şəxsi siyahıya daxil etmişdir. Bu ölkələr:

- ☐ Kuba, Nikaraqua, Suriya
- ☒ İran, İraq, Şimali Koreya
- ☐ İran, İraq, Suriya
- ☐ İraq, Kuba, Əfqanıstan
- ☐ İraq, Suriya, Kuba

312 ABŞ əfqanıstanda antiterror əməliyyatına nə vaxt başladı:

- ☐ 2005-ci il mayın 16-da
- ☒ 2001-ci il oktyabrın 7-də
- ☐ 2001-ci il sentyabrın 13-də
- ☐ 2003-cü il martın 20-də
- ☐ 2004-cü il iyulun 14-də

313 MERKOSUR:

- ☐ Afrikada inteqrasiya təşkilatıdır
- ☒ Latın Amerikasında inteqrasiya təşkilatıdır
- ☐ Kanadada ictimai-siyasi təşkilatdır
- ☐ Cənub-Şərqi Asiyada sosial-iqtisadi təşkilatdır
- ☐ Latın Amerikasında hərbi-siyasi təşkilatdır

314 1991-ci ildə hansı şəhərdə keçirilən görüşdə Avropa Birliyinin yaradılması layihəsi bəyənlildi:

- ☐ Paris
- ☒ Maastrix
- ☐ Roma
- ☐ Vaşinqton
- ☐ London

315 Qarşılıqlı tarazlığın Avropa konserti adlanır:

- ☐ Bretton-Vuds sistemi
- ☒ Vyana sistemi
- ☐ Potsdam sistemi
- ☐ Vestfal sistemi
- ☐ Vaşinqton sistemi

316 Hansı hadisə NATO-nun təhlükəsizlik sahəsində yeni şəraitə yaxşı uyğunlaşdığını göstərdi?

- ☐ İraqın işğalı
- ☒ Bosniya böhranı
- ☐ Əfqanıstan müharibəsi

- ☐ «Soyuq müharibənin» sona çatması
- ☐ Kosovo münaqişəsi

317 Neçə dövlət NATO üzvüdür (2005-ci il üçün) ?

- ☐ 28
- ☐ 16
- ☒ 26
- ☐ 19
- ☐ 29

318 XX əsrin 70-ci illərin ortalarında Cənub-Şərqi Asiya regionunda: 1. ABŞ-Çin münasibətləri yaxşılaşdı 2. Regionda üstünlük Çinin əlinə keçdi 3. ABŞ-Çin münasibətləri pisləşdi 4. SSRİ-Çin münasibətləri yaxşılaşdı 5. Regionda üstünlük SSRİ-nin əlinə keçdi 6. SSRİ-Çin münasibətləri pisləşdi 7. Regionda üstünlük ABŞ-ın əlinə keçdi 8. Regionda üstünlük Yaponiyanın əlinə keçdi

- ☐ 4, 6, 8
- ☒ 1, 2, 6
- ☐ 2, 3, 5
- ☐ 4, 6, 7
- ☐ 1, 5, 7

319 NATO yaradılarkən neçə dövlət ona üzv idi?

- ☐ 19
- ☒ 12
- ☐ 16
- ☐ 14
- ☐ 26

320 NATO yaradılmışdır:

- ☐ 1955-ci ildə Cenevrədə
- ☒ 1949-cu ildə Vaşinqtonda
- ☐ 1947-ci ildə San-Fransiskoda
- ☐ 1949-cu ildə Brüsseldə
- ☐ 1952-ci ildə Nyu-Yorkda

321 XVII əsrin sonunda

- ☐ Çin
- ☒ İngiltərə
- ☐ ABŞ
- ☐ Fransa
- ☐ Yaponiya

322 XX əsrin 70-ci illərindən dünyada hansı meyillər getdikcə güclənirdi?

- ☐ Terrorçuluq
- ☒ İnteqrasiya
- ☐ Qloballaşma
- ☐ Qeyri-dövlət beynəlxalq təşkilatların şoxalması
- ☐ Müstəmləkəçilik

323 Hansı konfransın prinsipləri Bitərəf dövlətlər blokunun ideoloji əsasını təşkil etmişdir?

- ☐ 1963-cü il Yaund konfransı
- ☐ 1961-ci il Brüssel konfransı
- ☒ 1955-ci il Bandunq konfransı

- ☐ 1945-ci Potsdam konfransı
- ☐ 1954-cü il Cenevrə konfransı

324 Xronoloji ardıcılığı müəyyənləşdirin: 1. ANZUS təşkilatının yaradılması 2. Şimali Atlantika Alyansının yaradılması 3. Koreyada müharibənin başlanması 4. Rio-de-Janeyro paktının imzalanması

- ☐ 3, 2, 1, 4
- ☒ 4, 2, 3, 1
- ☐ 1, 3, 4, 2
- ☐ 2, 4, 1, 3
- ☐ 2, 1, 3, 4

325 Xronoloji ardıcılığı müəyyənləşdirin: 1. Eyzenhauer doktrinası 2. Bağdad paktı 3. SEATO 4. SENTO 5. Çəkəndirmə doktrinası

- ☐ 2, 3, 4, 1, 5
- ☒ 5, 3, 2, 1, 4
- ☐ 3, 5, 2, 4, 1
- ☐ 1, 2, 4, 5, 3
- ☐ 1, 3, 5, 2, 4

326 Beynəlxalq təşkilatların Bretton-Vuds sisteminin yaranması dövlətlər arasında hansı münasibətlərin inkişafında böyük hadisə oldu?

- ☐ Hərbi və təhlükəsizlik
- ☒ Maliyyə və iqtisadi
- ☐ Sosial və mədəni
- ☐ Elmi-texniki
- ☐ Siyasi və diplomatik

327 XX əsrin 70-ci illərində SSRİ və ABŞ arasında imzalanan müqavilənin (Raketdən Müdafiə Sistemi və Strateji Silahların Məhdudlaşması-1) əsas öhdəlikləri idi:

- ☐ Avropada gərginlik ərazilərini genişləndirmək
- ☒ böyük dövlətlərin hərbi qüdrətini tarazlaşdırmaq, münaqişəni mənasız etmək
- ☐ SSRİ-nin raket əleyhinə müdafiə sistemi ərazilərini genişləndirmək
- ☐ Kimyəvi silahı qadağan etmək
- ☐ Afrikanı "nüvə silahından azad" materik elan etmək

328 Avropada gərginlik ərazilərini genişləndirmək

- ☐ Bretton-Vuds konfransı
- ☒ Paris Xartiyası
- ☐ ATƏT_in Lissabon sammiti
- ☐ ATƏT-in İstanbul sammiti
- ☐ Helsinki yekun aktı

329 XX əsrin 80-ci illərin sonlarında Şərqi Avropa ölkələrində baş verən hadisə:

- ☐ antisovet kampaniyası
- ☒ demokratikləşmə
- ☐ inzibati-komanda sisteminin güclənməsi
- ☐ totalitarizmin qurulması
- ☐ milli-azadlıq mübarizəsi

330 on sazişi harada müharibəni başa çatdırdı?

- ☐ Fələstində
- ☐ Əfqanıstanda

- ☒ Bosniya-Hersoqovinada
- ☐ Somalidə
- ☐ Fələstində

331 Kosovo münaqişəsinin həllində hansı təşkilat həlledici rol oynadı?

- ☐ BMT
- ☒ NATO
- ☐ Varşava Müqaviləsi Təşkilatı
- ☐ AB
- ☐ ATƏT

332 XX əsrin 90-cı illərinə aiddir: 1. Çexoslovakiyanın dağılması 2. Praqa baharı 3. Yuqoslaviyanın parçalanması 4. Kipr böhranı

- ☐ 1, 4
- ☒ 1, 3
- ☐ 2, 4
- ☐ 1, 2
- ☐ 2, 3

333 Ümumdünya Ticarət Təşkilatı neçənci ildə fəaliyyətə başladı?

- ☐ 1999
- ☒ 1995
- ☐ 1990
- ☐ 2000
- ☐ 1992

334 Şimali Amerika azad ticarət assosiasiyasına daxildir:

- ☐ ABŞ, Meksika, Argentina
- ☒ ABŞ, Kanada, Meksika
- ☐ Kanada, Meksika, Panama
- ☐ ABŞ, Braziliya, Kuba
- ☐ Kanada, Panama, Braziliya

335 NAFTA haqqında müqavilə nəzərdə tuturdu:

- ☐ Ərzaq yardımı göstərilməsini
- ☐ Ərzaq yardımı göstərilməsini
- ☒ Şimali Amerikada azad ticarət zonası yaradılmasını
- ☐ Farmokoloji agentliklər assosiasiyasının yaradılmasını
- ☐ Elmi-tədqiqat işlərinin əlaqələndirilməsini

336 Şimali Amerika Azad Ticarət Assosiyasının yaradılması haqqında saziş nə vaxt imzalanmışdır:

- ☐ 1988-ci ilin martında
- ☐ 1993-cü ilin mayında
- ☐ 1990-ci ilin dekabrında
- ☐ 1988-ci ilin martında
- ☒ 1992-ci ilin dekabrında

337 Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi haqqında saziş bağlandı:

- ☐ 2006 Bişkek
- ☒ 2007 Astana
- ☐ 2006 İstanbul
- ☐ 2007 İstanbul

☐ 2007 Bakı

338 Neçənci ildə Azərbaycan SSR-də məcburi onillik təhsilə keçildi:

- ☒ 1966
- ☐ 1955
- ☐ 1967
- ☐ 1956
- ☐ 1965

339 Bakı metropoliteni fəaliyyətə başladı:

- ☐ 1968
- ☐ 1965
- ☐ 1966
- ☒ 1967
- ☐ 1969

340 Vaxtilə SSRİ-də müttəfiq respublika,sonra isə muxtar statusu alan subyektlərə aid deyil:

- ☐ Heç biri
- ☒ Acaıstan MR
- ☐ Abxaziya MR
- ☐ Tuva MV
- ☐ Qaraqalpaq MR

341 Qrozni-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Azərbaycan nefti əvvəlki strateji üstrünlüyünü itirdi
- ☒ Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu
- ☐ Azərbaycan nefti dünya bazarına çıxdı
- ☐ Böyük Vətən müharibəsində texnikanın Azərbaycan nefti ilə təchizatı asanlaşdı

342 2001-ci il 12 martda:

- ☐ Ombudsman institutu təsis olundu
- ☐ Latın əlifbasına keçilməsinə dair Prezident fərmanı verildi
- ☐ "Azərbaycan dili " haqqında Prezident fərmanı imzalandı
- ☐ Dünya azərbaycanlılarının ilk qurultayı keçirildi
- ☒ Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi haqqında saziş bağlandı

343 Kollektiv Təhlükəsizlik Müqaviləsində 1999-cu ilə qədər müşahidəçi qismində iştirak etdi: 1. Qırğızıstan 2. Azərbaycan 3. Belarusiya 4. Tacikistan 5. Gürcüstan 6. İran

- ☐ 3,4,6
- ☒ 2,3,5
- ☐ 1,2,3
- ☐ 2,4,6
- ☐ 3,4,5

344 Heydər Əliyev Təhlükəsizlik paktına daxil olmalı idi: 1.İran 2.Rusiya 3.Çin 4.Cənubi Qafqaz dövlətləri 5.Türkiyə

- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 2,4,5
- ☐ 1,4,5
- ☐ 2,3,4

345 Ümumi təhlükəsizliyin əsas prinsipləri: 1. beynəlxalq münaqişələrin tənzimlənməsində hərbi gücdən imtina 2. hərbi gücün özünümüdafiə məqsədilə istifadə olunması 3. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmaq 4. münaqişələrin həllində hərbi gücdən istifadə 5. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmamaq

- ☐ 3,4,5
☒ 1,2,5
☐ 1,2,5
☐ 2,3,4
☐ 2,4,5

346 Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı:

- ☒ Kişinyov sammitində
☐ Budapeşt sammitində
☐ Moskva sammitində
☐ Lissabon sammitində
☐ Bakı sammitində

347 Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olmayan dövlətlər: 1. Rusiya 2. Azərbaycan 3. Qazaxıstan 4. Ukrayna 5. Özbəkistan 6. Gürcüstan

- ☐ 1,4,5
☐ 1,2,3
☐ 4,5,6
☒ 2,4,6
☐ 2,3,4

348 KTM-nin KTT-na çevrilməsi:

- ☐ 2009-cu ildə
☐ 2001-ci ildə
☒ 2003-cü ildə
☐ 2005-ci ildə
☐ 1999-cu ildə

349 Heydər Əliyev regionda Təhlükəsizlik və əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə çıxış etdi:

- ☐ BMT tribunasında
☒ İstanbul sammitində
☐ Budapeşt sammitində
☐ Roma konvensiyasının müzakirəsi zamanı
☐ Paris sammitində

350 Azərbaycan regional təhlükəsizlik məsələsində mövqeyi:

- ☐ Avrasiya məkanına inteqrasiya
☐ Qafqaz regionuna əlavə güclərin gəlməsi
☐ Beynəlxalq təşkilatlara qoşulmaq
☐ Qonşularla əməkdaşlıq
☒ Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq

351 Beynəlxalq hərbi-siyasi təhlükəsizliyin əsas dayağı:

- ☐ B/x təşkilatlar
☐ B/x ticarət
☐ Milli dövlətlər
☐ TMK-lar
☒ B/x hüquq

352 SSRİ-nin ərəb ölkələrindəki nüfuzu hansı hadisə ilə sarsıldı?

- ☐ ABŞ-ın Kuveyti İraqın işğalından azad etməsi ilə
- ☐ Şərqi Avropada sovet sisteminin süqutu ilə
- ☐ Şərqi Avropada sovet sisteminin süqutu ilə
- ☐ Yuqoslaviyanın dağılması ilə
- ☒ ABŞ təzyiqləri nəticəsində SSRİ qoşunlarının Əfqanıstandan çıxması ilə

353 Təşkilatlar anlayışına aid deyil:

- ☒ Bütün cavablar aiddir
- ☐ Dövlət siyasətində konkret məqsəd güdən hər hansı birlik
- ☐ İctimai strukturlar
- ☐ Kütləvi ictimai hərəkətlər
- ☐ Siyasi partiyalar

354 Helsinki Yekun aktı imzalanmışdır:

- ☐ 22 noyabr 1992-ci ildə
- ☐ 3 avqust 1989-cu ildə
- ☐ 22 noyabr 1992-ci ildə
- ☐ 12 may 1972-ci ildə
- ☒ 30 iyul 1975-ci ildə

355 ATƏM neçənci ildən formalaşdı?

- ☐ 1992
- ☒ 1973
- ☐ 1967
- ☐ 1989
- ☐ 1975

356 Avropa Birliyinin yaranmasında hansı dövlət aparıcı rol oynadı?

- ☐ İngiltərə
- ☐ İtaliya
- ☐ Almaniya
- ☒ Fransa
- ☐ Belçika

357 Avropa birliyi iqtisadi cəhətdən yönəlmişdi:

- ☒ ABŞ və Yaponiyaya qarşı
- ☐ SSRİ və Yaponiyaya qarşı
- ☐ ABŞ və Çinə qarşı
- ☐ Çin və Yaponiyaya qarşı
- ☐ ABŞ və SSRİ-yə qarşı

358 Aşağıdakılardan biri BMT TŞ-nın daimi üzvü deyil:

- ☐ Çin
- ☒ Almaniya
- ☐ Rusiya
- ☐ ABŞ
- ☐ Böyük Britaniya

359 BMT Nizamnaməsinə görə onun neçə əsas orqanı var?

- ☐ 7

- ☒ 6
☐ 3
☐ 4
☐ 5

360 BMT TŞ-nın neçə daimi üzvü var?

- ☐ 3
☐ 4
☐ 10
☒ 5
☐ 7

361 BMT TŞ-nın neçə üzvü var?

- ☐ 7
☐ 15
☐ 12
☒ 15
☐ 10

362 BMT-nin Nizamnaməsi qəbul edilmişdi:

- ☐ 1944-cü ildə Bretton-Vudsda
☒ 1945-ci ildə San-Fransiskoda
☐ 1919-cu ildə Parisdə
☐ 1945-ci ildə Nyu-Yorkda
☐ 1957-ci ildə Cenevrədə

363 Soyuq müharibənin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyə dair müqavilə

- ☒ 1, 2, 3
☐ 1, 3, 4
☐ 3, 4, 5
☐ 3, 4, 5
☐ 2, 4, 5

364 Dünya müharibələri arasındakı dövrdə Avropa təhlükəsizlik sistemi əsaslanırdı:

- ☐ Versal müqaviləsinə
☐ Brian-Kelloq paktına
☐ ABŞ-SSRİ münasibətlərinə
☐ ABŞ-İngiltərə münasibətlərinə
☒ Millətlər Cəmiyyətinin nizamnaməsinə

365 İlk dəfə beynəlxalq münasibətlərdə təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə öz əksini tapdı:

- ☐ "Paris" xartiyası
☐ Nüumberq prosesi
☐ Versal müqaviləsi
☒ Brian-Kelloq paktı
☐ Helsinki yekun Akti

366 Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təmin edən siyasi quruluş:

- ☒ Dövlət

- ☐ Ordu
- ☐ Təşkilat
- ☐ Hakimiyyət
- ☐ Dövlət başçısı

367 Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı:

- ☐ 1985
- ☐ 1986
- ☐ 1982
- ☐ 1993
- ☒ 1987

368 Kür su kəməri işə salındı:

- ☐ 1970
- ☐ 1973
- ☒ 1971
- ☐ 1974
- ☐ 1972

369 Müəyyən şəxs və ya təsisatın kütlələrin ətraf mühiti qeyri-tənqidi qəbul etməsinə yönəlmiş özünəməxsus sosial-psixoloji təsir:

- ☒ Təlqinetmə
- ☐ Hipnoz
- ☐ Məcburetmə
- ☐ Təşviqat
- ☐ Təbliğat

370 Obyektlərin və ətraf mühitin insan və cəmiyyət üçün əhəmiyyətinin mənəvi prinsiplər, normalar, ideallarda əks olunmuş qiymətləndirmə ölçüsü

- ☐ Məqsədlər
- ☐ Maraqlar
- ☐ Tələblər
- ☐ İdeologiya
- ☒ Dəyərlər

371 İnsanların gerçəkliyə və bir-birinə münasibətlərinin dərk olunduğu və qiymətləndirildiyi ideyalar və baxışlar sistemi:

- ☐ Diplomatiya
- ☐ Taktika
- ☐ Strategiya
- ☒ İdeologiya
- ☐ Nəzəriyyə

372 Nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilə:

- ☐ 1960
- ☒ 1968
- ☐ 1975
- ☐ 1988
- ☐ 1955

373 Təlqinetmə metoduna aid deyil:

- ☐ Dolay

- ☒ İnandırma
- ☐ Təşkil olunmuş
- ☐ Təsadüfi
- ☐ Birbaşa

374 İkinci Berlin böhranı nəticəsində:

- ☒ Berlin divarı tikilmişdir
- ☐ AFR NATO-ya daxil olmuşdur
- ☐ AFR və ADR birləşmişdir
- ☐ AFR və ADR yaradılmışdır
- ☐ Berlin divarı dağıdılmışdır

375 Güclü dövlət odur ki, müharibə etmədən öz məqsədinə çatma fikri hansı ölkəyə aiddir:

- ☐ Assuriya
- ☐ Qədim Roma
- ☐ Qədim Misir
- ☒ Qədim Çin
- ☐ Şumer

376 İkinci Berlin böhranı baş vermişdi:

- ☐ 1955-ci ildə
- ☐ 1949-cu ildə
- ☒ 1961-ci ildə
- ☐ 1948-ci ildə
- ☐ 1963-cü ildə

377 Dövlətlərarası münaqişə deyil:

- ☒ Çeçen problemi
- ☐ Dağlıq Qarabağ problemi
- ☐ Kəşmir problemi
- ☐ Fələstin problemi
- ☐ Folklend böhranı

378 Beynəlxalq münaqişənin döyüş, oyun, debat təsnifatını vermiş alim:

- ☒ Rappoport
- ☐ Aron
- ☐ Nay
- ☐ Lipson
- ☐ Roaç

379 Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması (Birinci Berlin böhranı) baş vermişdi:

- ☒ 1948-1949-cu il
- ☐ 1947-1949-cu il
- ☐ 1949-1951-ci il
- ☐ 1946-1947-ci il
- ☐ 1945-1947-ci il

380 İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:

- ☐ Hakim partiyaların məsələyə mənfi münasibəti
- ☐ AFR-in bu məsələyə "veto" qoyması
- ☐ Xalq kütləsinin bu işə etirazı
- ☒ İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:

- ☐ İngiltərədə iqtisadi böhranın bu prosesə əngəl olması

381 Müasir dövrdə siyasətin formalaşmasına təsir edən əsas reallıqlar:

- ☐ Mədəni
☒ İqtisadi
☐ Siyasi
☐ Hərbi
☐ Geosiyasi

382 Hansı ölkədəki müharibə İlk kontinental müharibə adlanır:

- ☐ Ruanda
☐ Misir
☐ Zimbabve
☒ Konqo
☐ Nigeriya

383 Sosial inkişafın əsas səbəbi və hərəkətverici qüvvəsi:

- ☒ Maraqlar
☐ İqtisadiyyat
☐ Dəyərlər
☐ Tələblər
☐ Rəqabət

384 Maraqların formalaşmasına daha çox təsir göstərir:

- ☐ İdeologiyalar
☐ İdeyalar
☐ Məqsədlər
☒ Dəyərlər
☐ Nəzəriyyələr

385 Maraqların təmin olunmasında əsas tələb:

- ☐ Dövlətin güclü ordusu olsun
☒ Dövlətin məqsədləri ilə qüdrəti arasında uçurum olmasın
☐ Dövlətin zəngin təbii sərvətləri olsun
☐ Dövlətin əlverişli geosiyasi mövqeyi olsun
☐ Dövlətin güclü iqtisadiyyatı olsun

386 Sosial ədalət sahəsində maraqlara aiddir:

- ☐ Ümumi xərclər içində təhsilə xərclənən vəsaitin miqdarı
☐ Evsiz adamların sayı
☐ Peşə xəstəliyi qazanmış işləyən vətəndaşların sayı
☒ İkinci növbədə təhsil alan məktəblilərin sayı
☐ İş həftəsinin müddəti

387 Həyat fəaliyyətinin sabitliyi sahəsində maraqlara aid deyil:

- ☐ Ümumi əhali sayında məhkumların sayı
☐ Uşaq ölümünün səviyyəsi
☐ Baş vermiş cinayətlər
☐ Uşaq cinayətkarlığının səviyyəsi
☒ Məktəbyaşlı olub təhsil almayanların sayı

388 Uşaq ölümü hansı sahədə maraqlara aiddir:

- ☐ Həyat səviyyəsi
- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti

389 Həyat keyfiyyəti sahəsində maraqlara aid deyil:

- ☐ Anadan olanların sayı
- ☒ Əhalidə təqaüdçülərin sayı
- ☐ Orta yaş həddi
- ☐ 1000 nəfərə düşən xəstəxana çarpayısı sayı
- ☐ Ölüm səviyyəsi

390 Həyat keyfiyyəti sahəsində maraqlara aid deyil:

- ☐ Adambaşına düşən mənzil sahəsi
- ☐ Kitabxanaların sayı
- ☐ Muzeylərin sayı
- ☒ Regionlar üzrə əhalinin gəlirləri arasında fərq
- ☐ 1000 nəfərə düşən telefon sayı

391 Həyat səviyyəsi sahəsində maraqlara aid deyil:

- ☐ İş həftəsinin uzunluğu
- ☒ Uzaq xaricə turist səfəri etmiş vətəndaşların sayı
- ☐ Adambaşına düşən gəlir
- ☐ Adambaşına düşən xərc
- ☐ Ödənilən məzuniyyət günlərinin sayı

392 Konstitusiya hüquqlarının təminatı sahəsində maraqlara aid deyil:

- ☐ Əmək qabiliyyətli əhalidə işsizlərin sayı
- ☒ Dövlət idarəçiliyində qadınların sayı
- ☐ Evsiz adamların sayı
- ☐ Vətəndaşların Strasburq B/x Məhkəməyə müraciətlərinin sayı
- ☐ Prezidentə şikayətlərin sayı

393 Həyat fəaliyyətinin sabitliyi sahəsində maraqlara aid deyil:

- ☐ Boşanmaların sayı
- ☐ Ümumi əhali arasında xəstə insanların sayı
- ☐ Baş verən cinayətlərin sayı
- ☐ Uşaq ölümünün sayı
- ☒ Həftə ərzində asudə vaxtın miqdarı

394 Sosial ədalət sahəsində maraqlara aid deyil:

- ☐ Xaricdə təhsil alanların sayı
- ☐ Varlı və kasıbların gəlirləri arasında fərq
- ☐ Parlamentdə qadınların sayı
- ☐ Təqaüdçülərin ümumi sayında işləməyənlərin sayı
- ☒ Ödənilən məzuniyyət günlərinin sayı

395 Vətəndaşların ölkə Prezidentinə şikayətlərinin sayı hansı sahədə maraqlara aiddir:

- ☐ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Həyat səviyyəsi

- ☐ Həyat keyfiyyəti
☒ Sosial ədalət

396 Cəmiyyətdə boşanmaların sayı hansı sahədə maraqlara aiddir:

- ☐ Sosial ədalət
☐ Həyat səviyyəsi
☐ Konstitusiya hüquqlarının qərantiyası
☐ Həyat keyfiyyəti
☒ Həyat fəaliyyətinin sabitliyi

397 Həyatı mühüm maraqlara aid deyil:

- ☐ Sosial ədalət
☐ Həyat səviyyəsi
☐ Həyat keyfiyyəti
☐ Konstitusiya hüquqlarının qərantı
☒ Geosiyasi yerləşmə

398 Müqəddəs yerlərin problemi nə vaxtdan etibarən beynəlxalq münasibətlərdə müzakirə obyektinə oldu:

- ☐ XVII əsrin sonunda
☐ XVIII əsrin əvvəllərində
☒ XIX əsrin ortalarında
☐ XX əsrin əvvəllərində
☐ XIX əsrin sonunda

399 Avropa qitəsində mükəmməl qüvvələr balansını nə vaxt formalaşdı:

- ☐ 1648-ci il Vestfal sülhündən sonra
☐ II dünya müharibəsindən sonra
☐ "Soyuq müharibə"dən sonra
☐ 1815-ci il Vyana konqresindən sonra
☒ 1763-cü il Paris sülhündən sonra

400 Beynəlxalq münasibətlərin əsas prinsip və parametrləri formalaşmışdır:

- ☐ XVI əsrin sonunda
☒ XVII əsrin ortalarında
☐ XVIII əsrdə
☐ XX əsrin əvvəllərində
☐ XVI əsrin sonunda

401 Vestfal sülhü hansı təriqətlərin hüquqlarını tanıdı:

- ☒ Lüteran və kalvinistlər
☐ Kalvinistlər və qriqoryanlar
☐ Katoliklər və lüteranlar
☐ Pravoslav və protestantlar
☐ Lüteran və protestantlar

402 Vestfal sülhündən sonra beynəlxalq münasibətlər sistemində qəbul edilən prinsip:

- ☐ Legitimlik
☒ Dini baxışlarından asılı olmayaraq dövlətlərin suveren bərabərliyi
☐ Açıq dəniz sərbəstliyi
☐ Azad ticarət
☐ Beynəlxalq münasibətlərdə qüvvə istifadəsindən imtina

403 Dövlət məkanında tarixən yaranmış maraqların məcmusu:

- ☒ Milli maraqlar
- ☐ Ümumi maraqlar
- ☐ Xüsusi maraqlar
- ☐ Dövlət maraqları
- ☐ Siyasi maraqlar

404 Milli maraqlar konsepsiyasının formalaşması beynəlxalq münasibətlər sahəsində nəyin tətbiqini asanlaşdırır:

- ☐ Dünya bazarının formalaşması
- ☐ Avtarkiya
- ☐ Proteksionizm
- ☒ Hüquq normaları
- ☐ Ümumi təhlükəsizlik konsepsiyası

405 Milli maraqlar anlayışını ilk dəfə kim tətbiq edib:

- ☒ Makiavelli,Rişelye
- ☐ Aristotel,Hobbs
- ☐ Monteskye,Hobbs
- ☐ Rişelye,Hobbs
- ☐ Makiavelli,Hobbs

406 Çin Cənub-Şərqi Asiya regionunda nə vaxtdan müstəqil rol oynamağa başladı?

- ☒ İ.V. Stalinin ölümündən sonra
- ☐ V.Brandtın Şərq siyasət yürütməsindən sonra
- ☐ C. Kennedinin öldürülməsindən sonra
- ☐ Vyetnam müharibəsindən sonra
- ☐ ABŞ-la diplomatik əlaqələr qurandan sonra

407 Vyetnam müharibəsinin tarixi çərçivəsi:

- ☒ 1964-1973
- ☐ 1954-1964
- ☐ 1948-1949
- ☐ 1968-1972
- ☐ 1950-1953

408 XX əsrin 60-70-ci illərində Cənub-Şərqi Asiya regionunda qüvvələr balansını dəyişən hadisə:

- ☒ Vyetnam müharibəsi
- ☐ Müstəmləkə sisteminin süqutu
- ☐ Nüvə silahının yayılmaması haqqında müqavilə
- ☐ Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə
- ☐ V.Brandtın Şərq siyasəti

409 Uşaq ölümü səviyyəsi hansı sahədə təsnifata aiddir:

- ☐ Həyat səviyyəsi
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Sosial ədalət
- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Həyat keyfiyyəti

410 Sosial ədalət üzrə təsnifata aid deyil:

- ☐ Məktəbyaşlı təhsil almayanların sayı
- ☐ Parlamentdə qadınların sayı
- ☒ Vətəndaşların Beynəlxalq Məhkəməyə müraciətlərinin sayı
- ☐ İkinci növbədə təhsil alan məktəblilərin sayı
- ☐ Müxtəlif istehsal sahələri üzrə əmək haqları arasında fərq

411 Həyat keyfiyyəti sahəsində təsnifata aiddir:

- ☐ Adambaşına düşən gəlir miqdarı
- ☐ Adambaşına düşən gəlir miqdarı
- ☒ Muzeylərin sayı
- ☐ Əmanət xarakterli gəlirlərin miqdarı
- ☐ Uşaq ölümünün səviyyəsi

412 Həyat səviyyəsi üzrə təsnifata aid deyil:

- ☐ Kommunal xidmətlərin ödənməsi xərcləri
- ☐ Miqrasiya
- ☐ Rəsmi yaşayış minimumunun səviyyəsi
- ☒ Uzaq xaricə turist səfərinə gedənlərin sayı
- ☐ Əhalinin gəlirlərində mənzil haqqının payı

413 Bunlardan hansı həyat səviyyəsi üzrə təsnifata aiddir:

- ☐ Təqaüddülərin ümumi sayında işləməyən təqaüddülərin sayı
- ☒ Ümumi əhali üzrə təqaüddülərin sayı
- ☐ Qazlaşdırılmış yaşayış evlərinin sayı
- ☐ Ölüm səviyyəsi
- ☐ Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı

414 Sosial ədalət sahəsinə aiddir:

- ☒ Xaricdə təhsil alanların sayı
- ☐ Hüquqlarının pozulması haqqında vətəndaşların məhkəmə orqanlarına müraciətlərinin sayı
- ☐ Ümumi cinayətlərin sayında uşaq cinayətlərinin payı
- ☐ Ümumi əhali sayında məhkum olunanların sayı
- ☐ İşləyən əhalidə istehsal zədələri alanların payı

415 Ümumi əhalidə xəstə insanların sayı hansı sahəyə aiddir:

- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Sosial ədalət
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiya hüquqlarının təminatı

416 Həyat fəaliyyətinin sabitliyi üzrə maraqlara aid deyil:

- ☐ Ölüm səviyyəsi
- ☒ İş həftəsinin uzunluğu
- ☐ Uşaq ölümü səviyyəsi
- ☐ Yanğınların sayı
- ☐ Tərədilmiş cinayətlərin sayı

417 Həyat səviyyəsi sahəsində maraqlara aiddir:

- ☒ Təqaüddülərin ümumi əhali üzrə sayı
- ☐ Əhalinin adambaşına düşən gəlirləri arasında regionlar üzrə fərq
- ☐ Ümumi xərclər içində təhsilə ayrılan xərclərin miqdarı

- ☐ Anadan olanların sayı
- ☐ Boşanmaların sayı

418 Həyat keyfiyyəti sahəsinə aiddir:

- ☐ Adambaşına düşən gəlir
- ☐ Əmək qabiliyyətli əhali sayında işsizlərin sayı
- ☐ Yemək üçün xərclərin orta məbləği
- ☒ Orta ömür həddi
- ☐ Real əmək haqqının orta səviyyəsi

419 Konstitusiya hüquqlarının təminatı sahəsinə aiddir:

- ☐ Parlamentdə qadınların sayı
- ☒ Evsiz insanların sayı
- ☐ Qadın və kişilərin əmək haqları arasında fərq
- ☐ Dövlət idarəçiliyində qadınların sayı
- ☐ Adambaşına düşən mənzil sahəsi

420 Təhlükələr bölünür:

- ☒ Ənənəvi və yeni
- ☐ Qlobal və daimi
- ☐ Çox əhəmiyyətli və az əhəmiyyətli
- ☐ Yeni və daimi
- ☐ Köhnə və ənənəvi

421 Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

- ☐ iqtisadi
- ☐ Hüquqi
- ☐ Hərbi
- ☒ Ekoloji
- ☐ Siyasi

422 Ölkədə Konstitusiya quruluşunun qorunmasının əsas istiqamətlərinə aid deyil:

- ☐ Mərkəzi və regional maraqların optimal balansını təmin edən regional siyasətin həyata keçirilməsi
- ☒ Milli qanunvericiliyin üstünlüyünün təmin olunması
- ☐ Separatçı məqsədlər güdən siyasi partiyaların yaradılmasına mane olan mexanizmin təkmilləşdirilməsi
- ☐ Dövlətin bütövlüyünün müdafiəsinin təşkilatı və hüquqi mexanizmlərinin işlənilib hazırlanması
- ☐ Milli iqtisadiyyatın beynəlxalq inteqrasiyası üçün əlverişli şəraitin yaradılması

423 Nüvə silahının yayılmaması haqqında müqavilə imzalanmışdır:

- ☒ 1968
- ☐ 1990
- ☐ 1969
- ☐ 1958
- ☐ 1955

424 Beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq hansı sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

- ☐ Hərbi
- ☐ İqtisadi
- ☒ Siyasi
- ☐ Elm, mədəniyyət, mənəviyyət
- ☐ İnformasiya

425 Yoxsulluğun aradan qaldırılması hansı sahədə milli təhlükəsizliyin qorunmasına aiddir:

- ☒ Sosial
- ☐ Siyasi
- ☐ Hüquqi
- ☐ Elm,mədəniyyət,mənəviyyat
- ☐ İqtisadi

426 Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi milli təhlükəsizliyin qorunmasının hansı sahəsinə aiddir

- ☒ İnformasiya
- ☐ Siyasi
- ☐ İqtisadi
- ☐ Ekoloji
- ☐ Hərbi

427 ATƏT-in hansı sammitində müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn əsas normalarını müəyyən edən xartiya qəbul olundu?

- ☐ 1994-cü il Budapeşt sammitində
- ☐ 2010-cu il Astana sammitində
- ☒ 1990-cı il Paris sammitində
- ☐ 1999-cu il İstanbul sammitində
- ☐ 1992-ci il Helsinki sammitində

428 NATO yaradılmışdır:

- ☐ 1955-ci ildə Cenevrədə
- ☐ 1947-ci ildə San-Fransiskoda
- ☐ 1949-cu ildə Brüsseldə
- ☐ 1952-ci ildə Nyu-Yorkda
- ☒ 1949-cu ildə Vaşinqtonda

429 XVII əsrin sonunda

- ☒ İngiltərə
- ☐ Çin
- ☐ Yaponiya
- ☐ ABŞ
- ☐ Fransa

430 XX əsrin 70-ci illərindən dünyada hansı meyillər getdikcə güclənirdi?

- ☒ İnteqrasiya
- ☐ Müstəmləkəçilik
- ☐ Terrorçuluq
- ☐ Qeyri-dövlət beynəlxalq təşkilatların şoxalması
- ☐ Qloballaşma

431 Qəribə müharibə terminini tətbiq etdi:

- ☐ İsten
- ☒ Doljeres
- ☐ Bentam
- ☐ L.Düqi
- ☐ U.Lippman

432 Təmənnasızlıq motivləri ilə pərdələnmiş təcavüzkarlığa aiddir:

- ☐ I d.m.-nin Avropanın daxili işi olduğu haqqında V.Vilsonun bəyanatı
- ☐ ABŞ-ın Vyetnama müdaxiləsi
- ☐ ABŞ və NATO üzrə müttəfiqlərinin kütləvi qırğın silahı olması bəhanəsilə İraqa müdaxiləsi
- ☒ Rusiyanın özünü xristian əhalinin müdafiəçisi kimi qələmə verməklə Osmanlı imperiyasının daxili işlərinə qarışması
- ☐ Almaniyanın I d.m.-də Belçikaya hücumu

433 I d.m. dövrünün diplomatiyasına xas olan əsas priyomlara aid deyil:

- ☐ Dostluq haqqında müqavilələr bağlamaq
- ☐ "Siyasi tarazlığı" qorumaq bəhanəsilə koalisiya yaratmaq
- ☐ Əlverişli qüvvələr nisbəti yaratmaq məqsədilə bitərəflik haqqında müqavilələr bağlamaq
- ☐ Xarici ölkələrdə dini, milli və siyasi nifaqı qızışdırmaq
- ☒ Güc tətbiq etməklə hədələmək

434 I d.m. ərəfəsində ABŞ diplomatiyasının istifadə etdiyi əsas priyom:

- ☐ Bütün variantlar doğrudur
- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək
- ☐ "Təmənnasızlıq" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☒ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Millətlərarası ədavəti qızışdırmaq yolu ilə düşmən ölkəni parçalamaq

435 II d.m. ərəfəsində Almaniyanın istifadə etdiyi priyomlara aiddir:

- ☐ Millətlər arasındakı ədavəti qızışdırmaq yolu ilə rəqib ölkəni daxildən parçalamaq
- ☐ "Təmənnasızlıq" ideyası motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Bütün variantlar doğrudur
- ☒ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"si bağlamaq
- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək

436 Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə etmək nümunəsinə aiddir:

- ☒ I d.m. ərəfəsində ABŞ diplomatiyası
- ☐ Rusiyanın Osmanlı imperiyasına qarşı diplomatiyası
- ☐ Napoleon müharibələri dövründə Fransa diplomatiyası
- ☐ II d.m. ərəfəsində Almaniyanın diplomatiyası
- ☐ Fransa-Prussiya müharibəsi ərəfəsində Bismarkın diplomatiyası

437 Rusiyanın Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün istifadə etdiyi diplomatik priyomlara aiddir:

- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə onunla "Dostluq müqavilə"si bağlamaq
- ☒ "Təmənnasızlıq" ideyası motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☐ "Özünümüdafiə" motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Bütün variantlar

438 Brest-Litovsk müqaviləsi diplomatiyanın istifadə etdiyi hansı metoda aiddir:

- ☐ Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərindən birinə onu zərərsizləşdirmək üçün qənimətdən pay təklif etməsi
- ☒ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq
- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə "dostluq müqavilə"sinin bağlanması

439 Napoleon müharibələrində diplomatiyanın hansı metodundan daha çox istifadə olunurdu:

- ☐ Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkarın istifadə etməsi

- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə “dostluq müqavilə”sinin bağlanması
- ☒ ”Özünümüdafiə” motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərdən birinə onu zərərsizləşdirmək üçün əldə ediləcək qənimətdən pay təklif etməsi
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə rəqib ölkənin daxildən parçalanmasını hazırlamaq

440 Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlar içərisində ən çox istifadə olunanı:

- ☒ ”Özünümüdafiə” motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi
- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi
- ☐ Düşmənin sayıqlığını zəiflətmək məqsədilə “dostluq müqavilə”sinin bağlanması
- ☐ Millətlər arasında ədavəti qızışdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq

441 Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlara aid deyil:

- ☐ Düşmənin cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi
- ☐ ”Özünümüdafiə”motivləri ilə pərdələnmiş təcavüzkarlıq
- ☐ ”Təmənnasızlıq” ideyası ilə ört-basdır edilmiş təcavüzkarlıq
- ☒ Düşməni azdırmaq məqsədilə müharibə bəyanatları vermək
- ☐ Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi

442 2001-2008-ci illərdə ABŞ-ın xarici siyasətinin əsasını təşkil edirdi:

- ☐ Müsəlman dövlətləri ilə əlaqələrin bərpa edilməsi
- ☒ Beynəlxalq terrorizmə qarşı mübarizə
- ☐ Çəkəndirmə siyasəti
- ☐ Çevik siyasət
- ☐ Nüvə silahlarının yayılmasına qarşı beynəlxalq əməkdaşlıq

443 NATO-nu genişləndirmək və onu Avropada hakim hərbi siyasi struktura çevirmək istəyən ABŞ və Avropanın əsas dövlətlərinin məqsədi:

- ☐ Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra ona üzv olmuş ölkələrin Qərbin hərbi siyasi və iqtisadi strukturlarına integrasiyasını təmin etmək
- ☒ Şimali Atlantika Təşkilatını yeni təhlükəsizlik sisteminin təməlinə çevirmək
- ☐ Yuqoslaviyadakı münaqişələrin qarşısını almaq
- ☐ Yaxın Şərqi neft bazalarına nəzarəti ələ keçirmək
- ☐ Rusiyanı sıxışdırmaq

444 C. Buş 2002-ci ildə üç ölkəni müasir terrorizmə dəstək verdiklərinə görə şər üçbucağına daxil etmişdir. Bu ölkələr:

- ☐ Kuba, Nikaraqua, Suriya
- ☐ İran, İraq, Suriya
- ☐ İraq, Kuba, Əfqanıstan
- ☐ İraq, Suriya, Kuba
- ☒ İran, İraq, Şimali Koreya

445 MERKOSUR:

- ☐ Kanadada ictimai-siyasi təşkilatdır
- ☐ Cənub-Şərqi Asiyada sosial-iqtisadi təşkilatdır
- ☒ Latın Amerikasında integrasiya təşkilatıdır
- ☐ Afrikada integrasiya təşkilatıdır
- ☐ Latın Amerikasında hərbi-siyasi təşkilatdır

446 Qarşılıqlı tarazlığın Avropa konserti adlanır:

- ☒ Vyana sistemi

- ☐ Vestfal sistemi
- ☐ Potsdam sistemi
- ☐ Vaşinqton sistemi
- ☐ Bretton-Vuds sistemi

447 Hansı hadisə NATO-nun təhlükəsizlik sahəsində yeni şəraitə yaxşı uyğunlaşdığını göstərdi?

- ☐ İraqın işğalı
- ☒ Bosniya böhranı
- ☐ Əfqanıstan müharibəsi
- ☐ «Soyuq müharibənin» sona çatması
- ☐ Kosovo münaqişəsi

448 Neçə dövlət NATO üzvüdür (2005-ci il üçün) ?

- ☐ 19
- ☒ 26
- ☐ 28
- ☐ 16
- ☐ 29

449 NATO yaradılarkən neçə dövlət ona üzv idi?

- ☐ 16
- ☒ 12
- ☐ 19
- ☐ 26
- ☐ 14

450 Müasir Avrasiya nəzəriyyəsinin əsas müddəalarına aid deyil:

- ☐ Rusiya yeni güc mərkəzi formalaşdırır
- ☐ Liberal və bazar münasibətləri Rusiya üçün deyil
- ☐ ABŞ-ın başçılığı ilə Atlantik blokuna qarşı Rusiyanın başçılığı ilə Avrasiya İttifaqı
- ☐ Rusiya bütün postsovet məkanını birləşdirən qüvvədir
- ☒ Avrasiya İttifaqı və NATO rəqib deyil, tərəfdaşdır

451 Dünyada sülhün və sabitliyin qorunmasının əsas şərti:

- ☐ Gəlirlərin bərabər bölgüsü
- ☐ Totalitar rejimlərin devrilməsi
- ☐ Demokratik dövlətlərin sayının artması
- ☒ Dünyada qüvvələr nisbətinin təmin olunması
- ☐ Aclıq və yoxsulluğun aradan qaldırılması

452 BMT-nin nizamnaməsində təsbit olunmuş əsas məqsəd:

- ☐ “Soyuq müharibəyə son qoyulması
- ☐ Böyük dövlətlər arasında qüvvələr balansının saxlanması
- ☒ Dünyada sülhün və təhlükəsizliyin təmin olunması
- ☐ Təbii resurslardan bərabər istifadə olunması
- ☐ Aclıq və yoxsulluğun aradan qaldırılması

453 Tarixin coğrafi oxu tezisinin müəllifi:

- ☐ F.Ratsel
- ☐ K.Haushofer
- ☐ A.Mehen
- ☒ H.Makinder

☐ R.Çellen

454 Tarixin coğrafi oxu nədir:

- ☐ Rusiya və Uzaq Şərq
- ☐ Yaxın və Orta Şərqin əsas ərazisi
- ☐ Avropanın mərkəzi
- ☒ Avrasiyanın əsas ərazisi
- ☐ Amerika və Qərbi Avropa

455 XIX əsrin sonu-XX əsrin əvvəllərindəki geopolitik baxışlara aid deyil:

- ☒ Hər regionun bir qüdrətli dövləti olmalıdır
- ☐ Quru və dəniz dövlətləri arasında antaqonist ziddiyyətlər mövcuddur
- ☐ Dövlətlər canlı orqanizmlər kimi inkişaf edir
- ☐ Bütün həyatı əhəmiyyətli məkan siyasi gücdür
- ☐ Dövlətin ərazisinin genişləndirilməsi təbii qanundur

456 Yer kürəsində sülh və təhlükəsizliyə görə əsas məsuliyyəti daşıyır:

- ☐ Avropa İttifaqı
- ☒ BMT
- ☐ NATO
- ☐ ABŞ
- ☐ Rusiya

457 Hazırda fəaliyyət göstərən silahlar üzərində nəzarət və onların ixtisarı haqqında müqavilələrə aid deyil:

- ☒ Hamısı aiddir
- ☐ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə
- ☐ Nüvə silahının sınağının hərtərəfli qadağan olunması müqavilə
- ☐ Kimyəvi silahın ləğvi haqqında Haaqa konvensiyası
- ☐ Nüvə silahının yayılmaması haqqında müqavilə

458 Soyuq müharibə dövründə dövlətlərin çoxu öz xarici siyasətində hansı nəzəriyyəyə üstünlük verirdi:

- ☐ Postmodernizm
- ☒ Siyasi realizm
- ☐ Faşizm
- ☐ Neomarksizm
- ☐ Liberal demokratiya

459 S.Hantinqtonun nəzəriyyəsinə görə gələcəkdə mübarizə hansı sivilizasiyalar arasında gedəcək:

- ☐ Buddist,müsəlman,xristian
- ☐ Afrika,Qərb,konfutsi
- ☐ Pravoslav,katolik,protestant
- ☒ Qərb,müsəlman,buddist-konfutsi
- ☐ Müsəlman,konfutsi,pravoslav

460 Dövlətin milli maraqlarının baza elementlərinə aid deyil:

- ☒ Bütün variantlar aiddir
- ☐ Dünyada təsir dairəsinin genişlənməsi
- ☐ Ərazi bütövlüyünün qorunması
- ☐ Milli suverenliyin qorunması
- ☐ Xalqın rifahının yaxşılaşdırılması

461 Dünya dövlətlərinin əksəriyyətinin müdafiə etdiyi dünya nizamı strukturu:

- ☐ Heç biri
- ☐ İkiqütblü
- ☒ Çoxqütblü
- ☐ Birqütblü
- ☐ Üçqütblü

462 Berlin-Moskva-Tokio kontinental bloku ideyasının müəllifi:

- ☐ F.Fukuyama
- ☒ K.Haushofer
- ☐ H.Makinder
- ☐ A.Mehen
- ☐ C. Nay

463 Humanitar müdaxilə nədir:

- ☐ Bütün cavablar doğrudur
- ☐ BMT-nin sanksiyası ilə qeyri-demokratik dövlətlərin daxili işlərinə müdaxilə
- ☐ BMT-nin sanksiyası ilə hər hansı dövlətə hərbi müdaxilə
- ☒ Etnik təmizləmə,soyqırım və insanların həyatı üçün başqa təhlükələr olduqda BMT-nin sanksiyası ilə dövlətlərin daxili işlərinə müdaxilə
- ☐ Hər hansı dövlətdəki siyasi rejimin BMT-nin sanksiyası ilə hərbi müdaxilə nəticəsində devrilməsi

464 İqlimin hakimiyyəti dünyada ən mühüm hakimiyyətdir - Ş.L.Monteskyönün bu fikrini təsdiq edən amil:

- ☒ Bütün cavablar doğrudur
- ☐ İqlim insanların həyət tərzinə,mənəviyyatına,mədəniyyətinə təsir edir
- ☐ İqlim dövlətin siyasi sisteminə təsir edir
- ☐ İqlim ölkədə ictimai münasibətlərin xarakterinə təsir edir
- ☐ İqlim ölkənin iqtisadi inkişafının xarakterini müəyyən edir

465 Mondialist nəzəriyyələrin müəlliflərinə aid deyil:

- ☒ A.Mehen
- ☐ F.Fukuyama
- ☐ R.Keoheyne
- ☐ C.Nay
- ☐ O.Keniçi

466 Rimlənd nədir:

- ☐ İtaliya və ətrafındakı ölkələr
- ☐ Avrasiyanın mərkəzi
- ☐ Yaxın və Orta Şərqi əhatə edən məkan halqası
- ☒ Avrasiyanı qərbdən,şərqdən və cənubdan əhatə edən məkan halqası
- ☐ Avropanın mərkəzi

467 Dəniz gücü nəzəriyyəsinin müəllifi

- ☐ R.Çellen
- ☐ H.Makinder
- ☐ H.Kissincer
- ☐ K.Haushofer
- ☒ A.Mehen

468 Müasir dünyada milli və global təhlükəsizliyə olan əsas təhdidlərə aid deyil:

- ☐ Dini ekstremizmin artması
- ☐ Hərbi münaqişələr

- ☐ Beynəlxalq terrorizm
- ☐ Kütləvi qırğın silahının yayılması
- ☒ Əhalinin sürətli artımı

469 Nüvə silahının yayılmaması və ixtisarı haqqında fəaliyyətdə olan beynəlxalq və ikitərəfli müqavilələrə aid deyil:

- ☐ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə
- ☐ Nüvə silahının sınaqlarının hərtərəfli qadağan olunması haqqında müqavilə
- ☐ SS -2 Rusiya-ABŞ müqavilələri
- ☐ Nüvə silahının yayılmaması haqqında müqavilə
- ☒ SSM-2 SSRİ-ABŞ müqaviləsi

470 Müasir geopolitikada müharibə necə qiymətləndirilir:

- ☒ Mübahisəli məsələlərin həllində yolverilməz vasitə
- ☐ Qeyri-demokratik rejimlərin devrilməsi üçün əsas vasitə
- ☐ Yer kürəsi əhalisinin sayını tənzimləyən əsas vasitə
- ☐ Yalnız güclü dövlətlərin istifadə edə biləcəyi vasitə
- ☐ Mübahisəli məsələlərin həllində yeganə səmərəli vasitə

471 Müasir beynəlxalq terrorizmin əsas xüsusiyyətlərindən biri deyil:

- ☐ Təşkilatın transmilli və beynəlmillət xarakteri
- ☐ Terrorçuların yüksək professional hazırlığı
- ☐ Öz siyasi və ideoloji məqsədlərinə çatmaq üçün dinc sakinlərə qarşı zorakılıqdan istifadə olunması
- ☐ Yaxşı maliyyə, maddi-texniki və informasiya bazasına malik olması
- ☒ Terrorun dövlətlərarası münasibətlərdə diplomatik vasitəyə çevrilməsi

472 Dünyada qayda-qanunu təmin etmək üçün hüquqi cəhətdən yenidən formalaşdırılmalı olan beynəlxalq problemlərə aid deyil:

- ☐ Yeni dövlətlərin hüquqi formalaşması
- ☐ Hərbi münaqişələrin yaradılmasına görə dövlətlərin məsuliyyəti mexanizmi
- ☒ Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı
- ☐ Hərbi qüvvənin istifadəsinə imkan verən normalar
- ☐ Beynəlxalq terrorizmin müəyyən olunması

473 Etnomillətçiliyin müasir dünyada əsas təzahürlərinə aid deyil:

- ☒ Hamısı aiddir
- ☐ Şovinizm
- ☐ Genosid
- ☐ Milli mənsubiyyətə görə ayrı-seçkilik
- ☐ Separatizm

474 Təhlükəsizliyin müasir ölçülərindən biri deyil:

- ☐ İnformasiya
- ☐ Hərbi
- ☐ Ekoloji
- ☐ İqtisadi
- ☒ Mədəni

475 Hərbi münaqişələrin əsas səbəblərinə aid deyil:

- ☐ Etnik təmizləmələr
- ☐ Separatizm
- ☐ İnqilablar

- ☐ Hərbi çevrilişlər
- ☒ Miqrasiya

476 Kiçik dövlətlər böyük dövlətlər tərəfindən udulmalıdır tezisini ilk dəfə irəli sürmüşdür

- ☐ R.Çellen
- ☒ F.Ratsel
- ☐ N.Makiavelli
- ☐ A.Mehen
- ☐ Z.Bjezinski

477 Müasir dünyada güc mərkəzi olan ölkələri səciyyələndirən amillərə aid deyil:

- ☐ Yeni texnologiyalardan istifadə
- ☐ Güclü elmi potensial
- ☒ Multikulturalizm
- ☐ Nüvə silahının mövcudluğu
- ☐ Güclü iqtisadiyyat

478 Dövlətin siyasi gücünün Çellen tərəfindən formalaşdırılmış amillərinə aid deyil:

- ☐ Sosial vəziyyət
- ☐ Coğrafi vəziyyət
- ☐ İdarəçilik sistemi
- ☒ Demokratiklik dərəcəsi
- ☐ İqtisadi vəziyyət

479 S.Hantinqtonun Sivilizasiyaların toqquşması nəzəriyyəsi harda öz təsdiqini tapmadı:

- ☐ İraq
- ☐ Livan
- ☒ Ukrayna
- ☐ Kəşmir
- ☐ Yuqoslaviya

480 Dünya siyasətində əsas ziddiyyət Dəniz və Quru gücləri arasındadır tezisi hansı geopolitik məktəbə aiddir:

- ☐ Rusiya
- ☐ Müasir
- ☒ Klassik
- ☐ Böyük Britaniya
- ☐ Alman

481 F.Ratselin nəzəriyyəsində dövlətin ərazicə genişlənməsi qanunlarına aid deyil:

- ☐ Mədəniyyətin, ticarətin, iqtisadiyyatın inkişafı
- ☒ Güclü dövlətlər zəif dövlətlərə hörmətlə yanaşmalıdır
- ☐ Dövlət daha əlverişli bölgələri öz ərazisinə birləşdirməyə can atır
- ☐ Sərhədlər dövlətin üreyini ətrafları ilə birləşdirən qan damarlarıdır
- ☐ Kiçik və zəif dövlətlər iri dövlətlər tərəfindən udulmalıdır

482 Geopolitikada gücün komponentlərinin tədqiqi xidməti kimə aiddir:

- ☐ Makinder
- ☐ Haushofer
- ☐ Bzejinski
- ☐ Kissincer
- ☒ Çellen

483 Müasir dünyada güc mərkəzi hesab olunmayan ölkə:

- ☒ Hindistan
- ☐ Çin
- ☐ Rusiya
- ☐ ABŞ
- ☐ Yaponiya

484 1920-1940-cı illərin Avrasiya nəzəriyyəsinin əsas müddəalarından biri deyil:

- ☐ Rusiyada ideokratik dövlət mövcuddur
- ☐ Rusiya etnosu slavyan, fin-ugor, türk etnoslarının inteqrasiyası əsasında meydana gəlmişdir
- ☐ Rusiya məkanı – meşə və çölün simbiozudur
- ☒ Rusiya etnosu varyaq, Bizans və monqol etnoslarının inteqrasiyası əsasında yaranmışdır
- ☐ Avrasiya(Rusiya) – Avropa, Bizans, Asiya sivilizasiyalarının əsasında formalaşmış özünəməxsus sivilizasiyadır

485 Sürətlə silahlanmanın yeni mərhələsinə təkan verən amillərə aid deyil:

- ☒ Demokratik dövlətlərin sayının azalması
- ☐ Hərbi sənaye kompleksinin maraqlarının lobbiciliyi
- ☐ Yuqoslaviya, İraq və digər münaqişələrdə hərbi gücdən istifadə olunması
- ☐ Yüksək texnoloji silahların meydana gəlməsi
- ☐ Dünyada qüvvələr nisbətinin pozulması

486 Çoxqütblü dünya nizamının əsas cəhətlərindən biri deyil:

- ☒ Beynəlxalq hüquq prinsiplərinin vaxtaşırı pozulması
- ☐ Bir neçə güc mərkəzinin mövcudluğu
- ☐ Bütün mübahisəli məsələlərin sülh yolu həll olunması haqqında razılıq
- ☐ Güc mərkəzlərinin əməkdaşlığı mexanizminin yaradılması
- ☐ Dünyanın güc mərkəzləri arasında nüfuz dairələrinə bölünməsi

487 Etnomillətçilik təzahürü deyil:

- ☐ Separatizm
- ☒ Abolisionizm
- ☐ Sionizm
- ☐ Şovinizm
- ☐ Ksenofobiya

488 Müasir dünyada terrorçuluğun artmasının səbəbi:

- ☐ SSRİ-nin dağılması
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☒ Hərbi münaqişələrin artması
- ☐ İnteqrasiya proseslərinin güclənməsi
- ☐ İnsan hüquqlarının ön plana çıxması

489 Son dövrdə etnik, dini, sosial ekstremizmin güclənməsi səbəblərinə aid deyil:

- ☐ Miqrasiya axınlarının güclənməsi
- ☐ İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafında fərqin artması
- ☐ Ədalətsiz qloballaşma
- ☐ Qərbin öz norma və dəyərlərini başqa ölkələrdə yayması
- ☒ Demokratikləşmənin yeni mərhələyə qədəm qoyması

490 Geopolitikada Anakonda prinsipini formalaşdırmışdır:

- ☐ Haushofer

- ☐ Makiavelli
- ☐ Makkinder
- ☒ Mehen
- ☐ Kissincer

491 ABŞ-ın xarici siyasətində ikili standartları təsdiq edən nümunə deyil:

- ☒ Rusiya-Ukrayna münaqişəsində loyal mövqe tutması
- ☐ ÜTT-na Çin qəbul olunduğu halda Rusiya qəbul olunmur
- ☐ Ərazisində hərbi bazası yerləşdiyi müddətdə Özbəkistanda avtoritar rejimə loyal münasibət
- ☐ Səudiyyə Ərəbistanında avtoritar rejimi qəbul etdiyi halda İraqda S.Hüseyn rejimini devirməsi
- ☐ Balkanlardakı münaqişəyə operativ müdaxilə etdiyi halda Cənubi Qafqazdakı münaqişələrə müşahidəçi qalması

492 S.Hantinqtonun Sivilizasiyaların toqquşması nəzəriyyəsini təsdiq edən hallara aid deyil:

- ☒ İran-İraq müharibəsi
- ☐ Hindistan və Pakistan arasında münaqişə
- ☐ Ərəb-İsrail münaqişəsi
- ☐ Müsəlman dünyasında antiamerika çıxışları
- ☐ Yuqoslaviya ərazisindəki münaqişələr

493 Alman geopolitika məktəbinin müəyyən etdiyi əsas dünya məkanlarına aid deyil:

- ☐ Hamısı aiddir
- ☐ Almanıyanın liderliyi ilə böyük Avropa
- ☐ Yaponiyanın başçılığı ilə böyük Asiya
- ☐ ABŞ-ın başçılığı ilə böyük Amerika
- ☒ Böyük Britaniyanın liderliyi ilə böyük Avrasiya

494 Müasir beynəlxalq münasibətləri səciyyələndirən cəhətlərə aid deyil:

- ☒ Hamısı aiddir
- ☐ Dünyada anarxiyanın və münaqişələrin artması
- ☐ Keçid xarakterli olması
- ☐ Güc mərkəzləri arasında nüfuz dairələri uğrunda mübarizə
- ☐ Qeyri-dövlət strukturlarının b/x münasibətlər sisteminə təsirinin artması

495 Beynəlxalq sazişlərin fəaliyyət sisteminin əsas amillərinə aid deyil:

- ☒ Xalqların öz müqəddəratını təyin etmə prinsipi
- ☐ Dövlətlərin ərazi bütövlüyü
- ☐ Dünya siyasətində güc metodlarından imtina olunması
- ☐ Sərhədlərin toxunulmazlığı
- ☐ Dövlətlərin suveren bərabərliyi

496 Dünyanın davamlı inkişaf nəzəriyyəsinin əsas müddəalarından biri deyil:

- ☐ Resurslara qənaət olunmalıdır
- ☐ Dünya inkişafının istehlakçı modelindən imtina olunmalıdır
- ☒ Əhali demoqrafik yüklənmiş ölkələrdən az məskunlaşmış yerlərə köçürülməlidir
- ☐ İnkişaf etməkdə olan ölkələrdə yoxsulluğun ləğvi
- ☐ İqtisadi inkişaf təbii mühiti dağıtmamalıdır

497 Hartlənd ə aiddir:

- ☐ İraq,İran,Əfqanıstan,Pakistan,Hindistanı əhatə edən Avrasiyanın yarımçevrə bölgəsi
- ☐ Yaxın və Orta Şərqi əsas ölkələri
- ☐ Şərqi Avropanı,Yaxın və Orta Şərqi əhatə edən Avrasiyanın yarımqövsü
- ☒ Şərqi Avropa,Rusiya,Monqolustan,Tibeti əhatə edən Avrasiyanın ox bölgəsi

- ☐ Böyük Britaniya,Skandinaviya ölkələrini əhatə edən region

498 İraqa qarşı müharibəyə başlamaqla beynəlxalq münasibətlərdə ABŞ-ın pozduğu prinsiplərə aid deyil:

- ☐ Heç bir variant aid deyil
☐ Siyasətin güc metodlarından imtina
☐ Dövlətlərin daxili işlərinə qarışmamaq
☒ Müxtəlif siyasi sistemlərin dinc yanaşı yaşaması
☐ Xalqların öz müqəddəratını həll etmək hüququ

499 Son dövrdə etnik,dini,sosial millətçiliyin artma səbəblərindən biridir

- ☐ Sosializmin iflası
☐ Müxtəlif güc mərkəzlərinin dünyanı nüfuz dairələrinə bölməsi
☐ Çoxqütblü dünya sisteminin formalaşması
☐ Demokratikləşmənin artması
☒ Miqrantlarla yerli əhali arasında münasibətlərin gərginləşməsi

500 BMT-nin ən çox pozulan prinsiplərindən biri deyil:

- ☐ Dövlətlərin daxili işlərinə qarışmamaq
☐ Ərazi bütövlüyünün toxunulmazlığı
☐ Dövlətlərin suverenliyi
☐ Dünya siyasətində gücdən imtina edilməsi
☒ Xalqların öz müqəddəratını təyin etməsi

501 Anakonda prinsipinin mahiyyəti:

- ☐ Bütün cavablar doğrudur
☐ Dəniz dövlətlərinin dəniz ticarətinin üstünlüklərindən istifadə edərək Quru dövlətlərinin iqtisadiyyatını iflic etməsi
☒ Dəniz dövlətləri tərəfindən Quru dövlətlərinin nəzarətə alınması və sıxılması
☐ Sürətli zərbə ilə rəqib dövlətin ərazisinin ələ keçirilməsi
☐ Quru dövlətlərinin Dəniz dövlətlərini təbii resurslardan istifadə edərək asılı vəziyyətə salması

502 Dəniz gücü nün Quru gücü ilə müqayisədə üstünlüklərinə aid deyil:

- ☐ Planetin böyük ərazilərini müstəmləkəyə çevirməsi
☒ Təbii resursların zəngin ehtiyatları
☐ Dəniz ticarətinin üstünlükləri
☐ Sürətlə varlanmaq imkanı
☐ Dəniz ticarətinin Elmi Texniki tərəqqinin sürətli inkişafını stimullaşdırması

503 Atlantik okeanı sahilindəki ölkələrin dünya siyasətində rolunun güclənməsi hansı hadisədən sonra baş verdi:

- ☐ Osmanlı imperiyasının yaranması
☐ Niderland burjua inqilabı
☒ Böyük coğrafi kəşflər
☐ Xaç yürüşləri
☐ Napoleon müharibələri

504 Dünyada ABŞ liderliyinin nəticələrinə aid deyil:

- ☒ Demokratik ölkələrin sayının artması
☐ Kütləvi qırğın silahının yayılmaması rejiminin zəifləməsi
☐ Beynəlxalq hüquq prinsipləri kobud şəkildə pozuldu
☐ İraq və Əfqanıstanda hərbi əməliyyatlar bölgədə sabitliyi pozdu
☐ ABŞ-ın nüfuzunun zəifləməsi

505 Hartlənd anlayışını geopolitikaya gətirib:

- ☐ Mehen
- ☒ Makkinder
- ☐ Ratsel
- ☐ Çellen
- ☐ Spaykmən

506 Rimlənd anlayışını geopolitikaya gətirib:

- ☐ Makkinder
- ☒ Spaykmən
- ☐ Makiavelli
- ☐ Kissincer
- ☐ Mehen

507 Ksenofobiya nədir:

- ☐ ABŞ-da qaraların hüquqları uğrunda hərəkət
- ☐ Antisemitizmin təzahürlərindən biri
- ☒ Yerli əhali tərəfindən gəlmələrə düşmən münasibət
- ☐ İrqi ayrı-seçkilik
- ☐ Velikorus şovinizmi

508 Həyat sahəsinin genişləndirilməsi dövlətin inkişafının təbii qanunudur fikri nəyə aiddir:

- ☐ Maltusçuluq
- ☐ Liberalizm
- ☒ Geopolitika
- ☐ Beynəlxalq hüquq
- ☐ Marksizm

509 Təhlükəsizlik məsələlərində transparentlik rejiminə aid deyil:

- ☐ Hamısı aiddir
- ☐ Təhlükəsizlik məsələlərində şəffaflıq
- ☐ İnformasiya şəffaflığı
- ☐ Açıqlılıq
- ☒ Güclə hədələmək

510 NATO nizamnaməsi təhlükəsizliyin hansı prinsipinə əsaslanır:

- ☐ Bütün variantlar doğrudur
- ☒ Kollektiv təhlükəsizlik prinsipi
- ☐ Əməkdaşlığa əsaslanan təhlükəsizlik
- ☐ Ümumi təhlükəsizlik prinsipi
- ☐ Fərdi təhlükəsizlik prinsipi

511 Hansı geopolitik öz baxışlarına görə bir müddət Almaniya nasional-sosialist partiyası ilə əməkdaşlıq etmişdi:

- ☐ A.Mehen
- ☒ K.Haushofer
- ☐ F.Ratsel
- ☐ R.Çellen
- ☐ Klauzevits

512 Avropa İttifaqının müasir beynəlxalq münasibətlərdə güc mərkəzlərindən birinə çevrilməsini təsdiq edən amillərə aid deyil:

- ☐ Hamısı aiddir
- ☒ Ümumi hərbi qüvvələrin olması
- ☐ İnteqrasiya proseslərinin dərinləşməsi
- ☐ Vahid valyutanın tətbiqi
- ☐ Təhlükəsizlik sahəsində ümumi xarici siyasətin yeridilməsi

513 Bu təşkilatlardan hansı öz xüsusi hərbi qüvvələrinə malikdir:

- ☐ Heç biri
- ☒ BMT
- ☐ Avropa Birliyi
- ☐ Avropa Şurası
- ☐ Hamısı

514 2010-cu ildə Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqaviləni imzalayan ilk dövlətlərə aid deyil:

- ☒ Özbəkistan
- ☐ Qazaxıstan
- ☐ Belarus
- ☐ Rusiya
- ☐ Qırğızıstan

515 Dəniz gücü nün Quru gücü nə nisbətən üstünlüklərindən biri deyil:

- ☐ Daha böyük əraziləri müstəmləkəyə çevirmələri
- ☐ Xarici təcavüz təhlükəsinin az olması
- ☒ Kommunikasiya şəbəkəsinin yüksək imkanları
- ☐ Dəniz ticarətindən alınan yüksək gəlir
- ☐ Güclü ticarət və hərbi donanmanın mövcudluğu

516 Müasir beynəlxalq münasibətlər sistemini səciyyələndirən cəhətlərə aid deyil:

- ☐ Dünyada qeyri-sabitliyin artması
- ☐ Qüvvələr nisbətinin pozulması
- ☒ Münaqişələrin güc yolu ilə həllinə üstünlük verilməsi
- ☐ Güc mərkəzləri arasında nüfuz dairələri uğrunda mübarizənin artması
- ☐ Beynəlxalq hüquq normalarının real problemlərdən geri qalması

517 Regional konfliktlərin tənzimlənməsində, beynəlxalq maliyyə və ticarət təşkilatlarında, dünyanın strateji əhəmiyyətli bölgələrində ABŞ-ın xüsusi rolunu təmin edən nəzəri yanaşma:

- ☐ Neoizolyasiya”
- ☒ “ABŞ-ın hegemonluğu”
- ☐ “Razılaşdırılmış təhlükəsizlik”
- ☐ “Seçkili cəlbətmə”
- ☐ Transnasionalizm”

518 2009-cu ildə NATO-ya daxil olan ölkələr:

- ☐ Albaniya, Bolqarıstan
- ☒ Albaniya, Xorvatiya
- ☐ Polşa, Macarıstan
- ☐ Çexiya, Macarıstan
- ☐ Xorvatiya, Serbiya

519 Avropada təhlükəsizlik məsələləri ilə hansı təşkilatlar məşğul olur:

- ☐ Avropa Şurası, Avropa İttifaqı

- ☐ NATO, Avropa İttifaqı
- ☒ NATO, ATƏT
- ☐ ATƏT, Avropa Şurası
- ☐ BMT, ATƏT

520 Humanitar fəlakət anlayışı ilk dəfə hansı hadisə ilə əlaqədar meydana gəlmişdir:

- ☐ 1962-ci il Karib böhranı
- ☒ 1999-cu il Balkan münaqişəsi
- ☐ Ərəb-İsrail münaqişəsi
- ☐ İran-İraq münaqişəsi
- ☐ 2001-ci il ABŞ-ın Əfqanıstana müdaxiləsi

521 Hansı ölkəyə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməkdə kömək məqsədilə əməkdaşlıq məsələlərini tənzimləmək üçün beynəlxalq komissiya yaradılıb:

- ☐ İraq
- ☐ Pakistan
- ☐ Hindistan
- ☐ İran
- ☒ KXDR

522 Traybalizm dedikdə nəzərdə tutulur:

- ☐ Teokratik dövlət sistemi
- ☐ Hakimiyyətin qeyri qanuni olaraq bir qrup oliqarxın əlində cəmləşməsi
- ☒ Tayfa əlaqələri əsasında qurulmuş ictimai münasibətlər sistemi
- ☐ Totalitar siyasi rejim
- ☐ Monarxiya idarəçiliyinə malik dövlətlərin siyasi sistemi

523 Rusiyanın MDB üzvü dövlətlərlə strateji kursu təsdiq olundu:

- ☐ 1992
- ☐ 1999
- ☐ 1994
- ☐ 1993
- ☒ 1995

524 2007-ci ildə Rusiya öz hərbi hissələrini və bazalarını hansı MDB ölkəsinin ərazisindən çıxardı:

- ☐ Qazaxıstan
- ☒ Gürcüstan
- ☐ Qırğızıstan
- ☐ Azərbaycan
- ☐ Moldova

525 N. Makiavelli beynəlxalq münasibətlərin hansı nəzəriyyəsi ilə assosiasiya olunur:

- ☐ Anarxizm
- ☐ Utopizm
- ☐ Marksizm
- ☐ Liberalizm
- ☒ Realizm

526 Çoxqütblü sistemin xüsusiyyətlərindən biri deyil:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Dünyanın güc mərkəzləri arasında nüfuz dairələrinə bölünməsi
- ☐ Qlobal problemlərin daha sürətli həlli

- ☐ Bir neçə güc mərkəsinin əməkdaşlığı
- ☐ Qərar qəbulunun hüquqi baza və mexanizminin yaradılması

527 Güc hüquqdan mühümdür tezisində üstünlük verirdi:

- ☐ Spaykmən
- ☐ Konfutsi
- ☒ Çellen
- ☐ Ratsel
- ☐ Haushofer

528 Rusiyanı müasir dünyanın güc mərkəzlərindən biri kimi səciyyələndirən amillərə aid deyil:

- ☒ Aqrar-sənaye kompleksi
- ☐ Elmi potensial
- ☐ Ərazisi
- ☐ Nüvə potensialı
- ☐ Təbii ehtiyatlar

529 İştirakçı dövlətlərdən hansı MDB nizamnaməsini ratifikasiya etməyib:

- ☐ Qırğızıstan
- ☐ Azərbaycan
- ☐ Moldova
- ☐ Belarus
- ☒ Ukrayna

530 Yaxın Şərq münaqişəsində vasitəçilər:

- ☐ ABŞ,Rusiya,İsrail
- ☐ BMT,ATƏT,NATO
- ☒ ABŞ,Rusiya,BMT
- ☐ Fransa,Böyük Britaniya, Səudiyyə Ərəbistanı
- ☐ NATO,ABŞ,Rusiya

531 İkiqütblü sistemin xüsusiyyətlərinə aid deyil:

- ☒ Münaqişələrin dinc nizamlanması
- ☐ Sistemlər arasındakı münasibətlərin münaqişəli xarakteri
- ☐ Blokdaxili integrasiya
- ☐ Dövlətlərin iki bloku arasında qüvvələr nisbəti
- ☐ Hərbi-siyasi təşkilatlanma

532 İ.Vallersteyninin nəzəriyyəsinə görə yarımperiferik olan ölkə:

- ☐ Yaponiya
- ☐ İngiltərə
- ☒ Rusiya
- ☐ Fransa
- ☐ Çin

533 Hindistan-Pakistan münaqişəsini kəskinləşdirən səbəblərə aid deyil:

- ☐ Ərazi mübahisəsinin olması
- ☐ Dini zəmində münaqişənin olması
- ☐ Nüvə silahının mövcudluğu
- ☐ Etnik separatçılıq
- ☒ Qaçqınlar problemi

534 Azərbaycanın milli təhlükəsizliyinin əsas tərkib hissələri hansıdır:

- ☐ Ərazi bütövlüyünün təmin olunması
- ☐ Daxili və xarici təhlükələrdən müdafiə
- ☐ Regionların təhlükəsizliyi
- ☒ İqtisadi,geosiyasi,informasiya,ekoloji,ictimai,hərbi təhlükəsizlik
- ☐ Ərazi bütövlüyünün təmin olunması

535 Dövlətin Milli təhlükəsizliyi termini nəyi ehtiva edir:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Ölkədə yaşayan hər xalqın ayrılıqda təhlükəsizliyini
- ☐ Titullu millətin təhlükəsizliyini
- ☒ Ölkədə yaşayan bütün millətlərin bütövlükdə təhlükəsizliyini
- ☐ Başqa millətlər tərəfindən təhlükənin olmamasını

536 Milli təhlükəsizlik siyasətinə müasir maraq nə ilə izah olunur:

- ☐ Qlobal problemlərin kəskinləşməsi ilə
- ☐ Ətraf mühitin vəziyyəti ilə
- ☐ Hərbi-siyasi blokların inkişafı ilə
- ☒ Dünyadakı dəyişikliklərlə
- ☐ Ümumdaxili milli məhsulun artması ilə

537 Təhlükəsizliyin təmin olunması üçün subyekt olaraq qanunvericilik nəyi nəzərdə tutur:

- ☐ Ordu
- ☐ Cəmiyyət
- ☐ Vətəndaşlar
- ☒ Dövlət
- ☐ Güc strukturları

538 Təhlükəsizliyin təmin olunmaı obyektı kimi qanunvericilik nəyi müəyyən edir:

- ☐ Cəmiyyət,dövlət
- ☐ Cəmiyyət
- ☐ Şəxsiyyət
- ☒ Şəxsiyyət,cəmiyyət,dövlət
- ☐ Dövlət

539 Yeni qanunvericilik təhlükəsizlik anlayışını necə müəyyənləşdirir:

- ☐ Dövlətin ərazi bütövlüyünün qorunması
- ☐ İctimai institutların fəaliyyətinin təmin olunması
- ☐ Dövlət maraqlarına təhdidlərin olmaması
- ☒ Vətəndaş,cəmiyyət və dövlətin həyatı mühüm maraqlarının qorunmuş vəziyyətdə olması
- ☐ Şəxsiyyət hüquqlarının təmin olunması

540 ABŞ-da ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi qanun qəbul olundu:

- ☐ 1980
- ☒ 1985
- ☐ 1983
- ☐ 1975
- ☐ 1995

541 Avropa Birliyinin enerji təhlükəsizliyi konsepsiyası qəbul edildi:

- ☐ 1997

- ☐ 1989
- ☒ 1995
- ☐ 1993
- ☐ 1991

542 Milli iqtisadi təhlükəsizliyə aid deyil:

- ☒ Avtarkiya
- ☐ İstifadəsi milli maraqlara sərf edən xarici amillərin xeyrinə imtiyazların legitim sayılması
- ☐ Açıqlıq və səmərəli proteksionizmin uzlaşdırılması
- ☐ Dünya siyasəti və beynəlxalq əməkdaşlığın nəzərə alınması
- ☐ İqtisadi inkişafda iştirak edən tərəflərin qanuni maraqlarının mühafizəsi

543 Merkantilizmə zidd olan cərəyanlara aiddir:

- ☒ İqtisadi liberalizm
- ☐ İqtisadi millətçilik
- ☐ Dövlət-mərkəzçi yanaşma
- ☐ Siyasi realism
- ☐ Maltusçuluq

544 Merkantilizm terminindən ilk istifadə etmişdir:

- ☐ Uolters və Nay
- ☐ Nay və Kohen
- ☐ Bleyk və Lippman
- ☐ Maltus
- ☒ Bleyk və Uolters

545 Bunlardan hansı artıq adamlar nəzəriyyəsidir:

- ☐ Radikal nasionalizm
- ☐ Şovinizm
- ☒ Maltusçuluq
- ☐ Merkantilizm
- ☐ Şovinizm

546 Maltusçuluq yarandı:

- ☐ Kanada
- ☒ İngiltərə
- ☐ İtaliya
- ☐ Almaniya
- ☐ ABŞ

547 Merkantilizm yarandı:

- ☒ XVII-XVIII əsrlərdə
- ☐ XIX əsrdə
- ☐ XII əsrdə
- ☐ XII əsrdə
- ☐ XVI-XVII əsrlərdə

548 Merkantilizmin mahiyyəti:

- ☐ Azad iqtisadi zonanın yaradılması
- ☐ İqtisadiyyatın siyasətdən təcrid olunması
- ☒ İqtisadiyyatın dövlətin siyasi maraqlarına tabe edilməsi
- ☐ İqtisadiyyatın liberallaşdırılması

- ☐ İqtisadiyyatda azad bazara keçilməsi

549 Milli bazarın qorunmasına aid olan tədbirlərə aiddir:

- ☐ Sabotaj
☐ Boykot
☐ Sanksiya
☐ Embarqo
☒ Kvota

550 İ.Kant hansı nəzəri məktəbin ideya banisi hesab olunur:

- ☐ Alman geopolitika məktəbi
☐ ABŞ geopolitika məktəbi
☒ Demokratik dünya
☐ Realpolitika
☐ Liberalpolitika

551 Realpolitika məktəbinin nümayəndələri öz fikirlərində qədim dövrün hansı əsərinə istinad edirlər:

- ☐ Heç birinə
☐ Hökmdar
☒ Peloponnes müharibələri
☐ Ekspansiyanın qanunları
☐ Qanunların ruhu

552 Realpolitika məktəbinin nümayəndələri istinad edirlər:

- ☐ Polibiyə
☒ Fukididə
☐ Aristotelə
☐ Platona
☐ İ.Kanta

553 Demokratik dünya nəzəri məktəbinin ideya banisi hesab olunur:

- ☐ Hegel
☒ İ.Kant
☐ Aristotel
☐ Ş.L.Monteskye
☐ T.Hobbs

554 Liberalpolitika məktəbi daha çox tanınır:

- ☐ Z.Bjezinskinin yaradıcılığı ilə
☐ H.Morgentaunun adı ilə
☐ K.Haushoferin adı ilə
☒ Cozef Nay və Robert Kohenin adı ilə
☐ F.Ratselin yaradıcılığı ilə

555 Müasir Realpolitika nəzəri məktəbinin yaradıcısı:

- ☐ F.Ratsel
☐ X.Makinder
☐ H.Kissincer
☐ Z.Bzejnski
☒ H.Morgentau

556 Geopolitika terminini ilk dəfə elmi dövriyyəyə gətirib:

- ☐ F.Ratsel
- ☐ K.Haushofer
- ☒ R.Çellen
- ☐ Jan Boden
- ☐ Ş.L.Monteskye

557 Ekspansiyanın 7 qanununun müəllifi:

- ☒ F.Ratsel
- ☐ R.Çellen
- ☐ X.Makinder
- ☐ H.Morgentau
- ☐ K.Haushofer

558 Hər bir ölkənin qanunları onun fiziki-coğrafi şəraitinə uyğun olmalıdır fikrinin müəllifi: A) Jan Boden

- ☐ F.Ratsel
- ☒ Şarl Lui Monteskye
- ☐ K.Haushofer
- ☐ Jan Boden
- ☐ R.Çellen

559 Geopolitika bir elm sahəsi kimi inkişafa başladı:

- ☐ Vestfal sülhündən sonar
- ☒ XIX əsrin sonunda
- ☐ Böyük coğrafi kəşflərdən sonra
- ☐ XX əsrin ortalarında
- ☐ XVIII əsrdə

560 Milli təhlükəsizliyə dair əsas nəzəri məktəblər:

- ☐ Neoklassizm,Neomarksizm,Demokratik dünya
- ☐ Realpolitika,Demokratik dünya,Vahid dünya
- ☐ Realpolitika,Liberalpolitika,Vahid dünya
- ☒ Realpolitika,Liberalpolitika,Demokratik dünya
- ☐ Liberalpolitika,Postmodernizm,Neomarksizm

561 Təhlükəsizlik termini SSRİ-də nə vaxtdan geniş işlənməyə başlandı:

- ☐ 1986
- ☐ 1988
- ☒ 1985
- ☐ 1982
- ☐ 1991

562 Milli təhlükəsizliyin əsas obyektı və subyektı hesab olunur:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Cəmiyyət
- ☐ Dövlət
- ☒ İnsan
- ☐ Ordu

563 ABŞ Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır:

- ☐ 1992-ci il noyabrın 17-də
- ☒ 1991-ci ilin dekabrın 25-də
- ☐ 1993-cü il mayın 28-də

- ☐ 1992-ci ilin martın 10-da
- ☐ 1991-ci il oktyabrın 18-də

564 Azadlıqı Müdafiə Aktı na 907-ci düzəliş də nə nəzərdə tutulurdu:

- ☐ Azərbaycanla qarşı hərbi əməliyyatlara başlamaq
- ☒ Azərbaycanla hər cür yardımı qadağan etmək
- ☐ Hərbi sahədə əməkdaşlığı dayandırmaq
- ☐ Bakıda səfirlik təsis etmək
- ☐ Diplomatik münasibətləri kəsmək

565 ABŞ konqresi Azadlıqı Müdafiə Aktı na 907-ci düzəliş adlı sənədi nə zaman qəbul etdi?

- ☐ 1991
- ☐ 1990
- ☒ 1992
- ☐ 1993
- ☐ 1994

566 Hansı təşkilat Azərbaycanın demokratikləşməsi prosesində ən ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir:

- ☐ Birləşmiş Millətlər Təşkilatı
- ☒ Avropa Şurası
- ☐ ATƏT
- ☐ İslam Konfransı Təşkilatı
- ☐ NATO

567 Azərbaycan neçənci ildən NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qoşuldu?

- ☐ 1995, yanvar
- ☒ 1994, may
- ☐ 1992, dekabr
- ☐ 1993, oktyabr
- ☐ 1996, noyabr

568 Azərbaycan nə zaman ATƏT-ə üzv qəbul edildi:

- ☐ 1993-cü il 29 oktyabr
- ☒ 1992-ci il 20 yanvar
- ☐ 1991-ci il 9 noyabr
- ☐ 1992-ci il 2 mart
- ☐ 1991-ci il 13 dekabr

569 əsrin müqaviləsi neçənci ildə imzalandı?

- ☐ 1998
- ☒ 1994
- ☐ 1995
- ☐ 1992
- ☐ 1996

570 Müstəqil Azərbaycanın daxil olduğu ilk beynəlxalq qurum:

- ☐ GUAM
- ☒ İKT
- ☐ BMT
- ☐ ATƏT
- ☐ AŞ PA

571 Nüvə silahının yayılmaması müqaviləsinə görə dövlətlər neçə qrupa bölünür:

- ☐ 6
- ☐ 4
- ☒ 5
- ☐ 3
- ☐ 2

572 Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil:

- ☐ Səfirlik, Konsulluq personalının sayının azaldılması
- ☐ Dövlətlərin qarşılıqlı münasibətlərində gərginlik yaratmış məsələlər üzrə danışıqların fəallaşdırılması
- ☒ Beynəlxalq institutlardan istifadə olunması
- ☐ Siyasi liderlərin, dövlət nümayəndələrinin səfərlərinin təşkili
- ☐ Diplomatik münasibətlərin kəsilməsi

573 Hərbi-siyasi təhlükəsizlik anlayışında aşağıdakı formaları ayırd etmək olar: 1. ümumi təhlükəsizlik 2. humanitar təhlükəsizlik 3. hüquqi təhlükəsizlik 4. kollektiv təhlükəsizlik 5. əməkdaşlığa əsaslanan təhlükəsizlik

- ☐ 2,4,5
- ☐ 1,2,3
- ☒ 2,3,4
- ☐ 1,4,5
- ☐ 3,4,5

574 Yeni dövlətçiliyin formalaşması prosesində əsas təhlükə sayılır: 1. hakimiyyətin silahlı yolla ələ keçirilməsi 2. qonşu dövlətlərlə gərgin münasibətlər 3. separatçılıq 4. enerji mənbələrinə nəzarət uğrunda mübarizə 5. terrorizm

- ☒ 1,3,5
- ☐ 2,4,5
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 2,3,4

575 Müasir beynəlxalq münaqişələrin həllində üstünlük verilir:

- ☐ separatizm və terror yolu ilə həllinə
- ☐ aparcı dövlətlərin yanaşmasına
- ☒ siyasi-diplomatik danışıqlara
- ☐ BMT tərəfindən həll olunmasına
- ☐ hərbi yola

576 əməkdaşlığa əsaslanan təhlükəsizlikdə üstünlük verilir:

- ☐ ikitərəfli danışıqlara
- ☒ qeyri-rəsmi dialoqa
- ☐ xarici siyasətə
- ☐ daxili siyasətə
- ☐ baza prinsiplərinə

577 Hərbi münaqişələrin həllində istifadə olunan iqtisadi tədbirlərə aid deyil:

- ☐ Xarici iqtisadi əlaqələrin genişləndirilməsi
- ☐ Xarici iqtisadi əlaqələrin kəsilməsi
- ☒ Beynəlxalq vəziyyəti gərginləşdirən dövlətlərə qarşı sanksiya tətbiq olunması üçün beynəlxalq institutlardan istifadə olunması
- ☐ Kreditlərin, sərmayə qoyuluşunun azaldılması, enerji daşıyıcıları təchizatına embarqo qoyulması

- ☐ Qarşılıqlı faydalı əsaslarda uzunmüddətli müqavilələrin imzalanması

578 Hərbi münaqişələrin həllində istifadə olunan hüquqi tədbirlərə aid deyil:

- ☐ Danışqlar, vasitəçilik, barışdırma, məhkəmə araşdırması, regional orqanlara müraciət olunması
- ☐ Beynəlxalq hüquq, müqavilə və sazişlərin normalarına əməl olunması tələbi
- ☒ Dövlət başçılarına nota, memorandum və tələblərin verilməsi
- ☐ Qarşılıqlı hüquqi münasibətlərin tənzimlənməsi üçün ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanması
- ☐ Beynəlxalq hüquqi institutlardan istifadə olunması

579 Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil:

- ☐ Səfirlik, Konsulluq personalının sayının azaldılması
- ☒ Beynəlxalq institutlardan istifadə olunması
- ☐ Siyasi liderlərin, dövlət nümayəndələrinin səfərlərinin təşkili
- ☐ Diplomatik münasibətlərin kəsilməsi
- ☐ Dövlətlərin qarşılıqlı münasibətlərində gərginlik yaratmış məsələlər üzrə danışqların fəallaşdırılması

580 Beynəlxalq təhlükəsizlik sistemlərində iştirak edilməsi hansı sahədə tədbirlərə aiddir:

- ☐ Elm, mədəniyyət, mənaəviyyət
- ☒ Siyasi
- ☐ Hərbi
- ☐ İqtisadi
- ☐ İnformasiya

581 Hansı geopolitik Cənubi Qafqazı Avrasiyanın Balkanları adlandırır:

- ☐ Vallersteyn
- ☐ Hantinqton
- ☐ Haushofer
- ☐ Ratsel
- ☒ Bjezinski

582 Uşaq ölümü səviyyəsi hansı sahədə təsnifata aiddir:

- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti
- ☐ Həyat səviyyəsi
- ☐ Konstitusiyə hüquqlarının təminatı

583 Sosial ədalət üzrə təsnifata aid deyil:

- ☐ Parlamentdə qadınların sayı
- ☒ Vətəndaşların Beynəlxalq Məhkəməyə müraciətlərinin sayı
- ☐ İkinci növbədə təhsil alan məktəblilərin sayı
- ☐ Müxtəlif istehsal sahələri üzrə əmək haqları arasında fərq
- ☐ Məktəbyaşlı təhsil almayanların sayı

584 Həyat keyfiyyəti sahəsində təsnifata aiddir:

- ☒ Muzeylərin sayı
- ☐ Uşaq ölümünün səviyyəsi
- ☐ Əmanət xarakterli gəlirlərin miqdarı
- ☐ Adambaşına düşən gəlir miqdarı
- ☐ Adambaşına düşən gəlir miqdarı

585 Həyat səviyyəsi üzrə təsnifata aid deyil:

- ☐ Əhalinin gəlirlərində mənzil haqqının payı
- ☐ Rəsmi yaşayış minimumunun səviyyəsi
- ☐ Miqrasiya
- ☒ Uzaq xaricə turist səfərinə gedənlərin sayı
- ☐ Kommunal xidmətlərin ödənməsi xərcləri

586 Bunlardan hansı həyat səviyyəsi üzrə təsnifata aiddir:

- ☒ Ümumi əhali üzrə təqaüddülərin sayı
- ☐ Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı
- ☐ Təqaüddülərin ümumi sayında işləməyən təqaüddülərin sayı
- ☐ Ölüm səviyyəsi
- ☐ Qazlaşdırılmış yaşayış evlərinin sayı

587 Sosial ədalət sahəsinə aiddir:

- ☐ Ümumi əhali sayında məhkum olunanların sayı
- ☐ Ümumi cinayətlərin sayında uşaq cinayətlərinin payı
- ☒ Xaricdə təhsil alanların sayı
- ☐ Hüquqlarının pozulması haqqında vətəndaşların məhkəmə orqanlarına müraciətlərinin sayı
- ☐ İşləyən əhalidə istehsal zədələri alanların payı

588 Ümumi əhalidə xəstə insanların sayı hansı sahəyə aiddir:

- ☒ Həyat fəaliyyətinin sabitliyi
- ☐ Sosial ədalət
- ☐ Həyat keyfiyyəti
- ☐ Konstitusiya hüquqlarının təminatı
- ☐ Konstitusiya hüquqlarının təminatı

589 Həyat fəaliyyətinin sabitliyi üzrə maraqlara aid deyil:

- ☒ İş həftəsinin uzunluğu
- ☐ Uşaq ölümü səviyyəsi
- ☐ Yanğınların sayı
- ☐ Törədilmiş cinayətlərin sayı
- ☐ Ölüm səviyyəsi

590 Həyat səviyyəsi sahəsində maraqlara aiddir:

- ☐ Əhalinin adambaşına düşən gəlirləri arasında regionlar üzrə fərq
- ☒ Təqaüddülərin ümumi əhali üzrə sayı
- ☐ Ümumi xərclər içində təhsilə ayrılan xərclərin miqdarı
- ☐ Anadan olanların sayı
- ☐ Boşanmaların sayı

591 Həyat keyfiyyəti sahəsinə aiddir:

- ☐ Real əmək haqqının orta səviyyəsi
- ☐ Adambaşına düşən gəlir
- ☐ Əmək qabiliyyətli əhali sayında işsizlərin sayı
- ☐ Yemək üçün xərclərin orta məbləği
- ☒ Orta ömür həddi

592 Konstitusiya hüquqlarının təminatı sahəsinə aiddir:

- ☐ Dövlət idarəçiliyində qadınların sayı
- ☐ Qadın və kişilərin əmək haqları arasında fərq
- ☐ Adambaşına düşən mənzil sahəsi

- ☐ Parlamentdə qadınların sayı
- ☒ Evsiz insanların sayı

593 Təhlükələr bölünür:

- ☐ Çox əhəmiyyətli və az əhəmiyyətli
- ☐ Qlobal və daimi
- ☐ Yeni və daimi
- ☒ Ənənəvi və yeni
- ☐ Köhnə və ənənəvi

594 Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

- ☒ Ekoloji
- ☐ Hərbi
- ☐ Siyasi
- ☐ İqtisadi
- ☐ Hüquqi

595 Ölkədə Konstitusiya quruluşunun qorunmasının əsas istiqamətlərinə aid deyil:

- ☒ Milli qanunvericiliyin üstünlüyünün təmin olunması
- ☐ Milli iqtisadiyyatın beynəlxalq inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
- ☐ Mərkəzi və regional maraqların optimal balansını təmin edən regional siyasətin həyata keçirilməsi
- ☐ Separatçı məqsədlər güdən siyasi partiyaların yaradılmasına mane olan mexanizmin təkmilləşdirilməsi
- ☐ Dövlətin bütövlüyünün müdafiəsinin təşkilatı və hüquqi mexanizmlərinin işlənilib hazırlanması

596 Nüvə silahının yayılmaması haqqında müqavilə imzalanmışdır:

- ☐ 1969
- ☐ 1955
- ☐ 1958
- ☒ 1968
- ☐ 1990

597 Beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq hansı sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

- ☐ İnformasiya
- ☐ İqtisadi
- ☒ Siyasi
- ☐ Hərbi
- ☐ Elm,mədəniyyət,mənəviyyat

598 Yoxsulluğun aradan qaldırılması hansı sahədə milli təhlükəsizliyin qorunmasına aiddir:

- ☒ Sosial
- ☐ İqtisadi
- ☐ Siyasi
- ☐ Hüquqi
- ☐ Elm,mədəniyyət,mənəviyyat

599 Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi milli təhlükəsizliyin qorunmasının hansı sahəsinə aiddir

- ☐ İqtisadi
- ☐ Ekoloji
- ☒ İnformasiya
- ☐ Hərbi

